

# QARABAĞ

# AZƏRBAYCANDIR



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

# SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 099 (6299) 8 iyun 2021-ci il Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

## YAP-AKP əməkdaşlığı yeni mərhələdə

YAP nümayəndə heyətinin Türkiye səfəri və səfər çərçivəsində həkim AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və digər partiya rəsmiləri ilə keçirilən görüşlər və müzakirələr hər iki dövlətin əlaqələrinin inkişafına yeni imkanlar yaradır. Xalqın partiyası olaraq Azərbaycan cəmiyyətində böyük nüfuz və rəğbət qazanan Yeni Azərbaycan...



Bax 3

**Fransız deputat: Paris  
Yerevandan mina xəritələrinin  
verilməsini tələb etməlidir**

Fransa və beynəlxalq ictimaiyyət Ermənistan'dan minalanmış ərazilərin xəritəsini...



Bax 8

Ermənistanda seçici  
səslərinin pulla  
alınmasına başlanıldı

Ermənistanda növbədənke-  
nar parlament seçkiləri  
ərefəsində seçicilərin pulla  
əl alınması faktları üzə çıxmaya  
başlayıb. SiA erməni KİV-lərinə  
istinadən xəber verir ki, artıq sa-  
biq president Robert Koçaryanın  
"Ermenistan" bloku əsas rəqibi  
olan Nikol Paşinyanı bənzər...



Bax 7

Kellə-kelləyə: Sorosun  
"Avatarı" Bayden-  
Putinə qarşı



Nəyə görə məhz bu iki ölkə  
rəhbərlərinin görüşü daim  
diqqət mərkəzində olur? Nə-  
yə görə əvvəller məhz belə  
görüşlərdən digər dünya ölkələri  
özlərinin taleyinin həlli-  
ni gözləyirdilər? Bəli, artıq  
gözləyirdilər demək olar. Be-  
lə ki, Azərbaycan...

Bax 14

## Soros "elcisinin" regiona niyə göndərir?

Bax 6



Daha 13 erməni  
terrorçunun  
cinayət işi məhkəməyə  
göndərilib



"Xəbər verildiyi kimi, Azə-  
baycan, Rusiya və Ermənistan  
arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəf-  
li Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbay-  
can Respublikasının ərazisine qanunsuz..."

Bax 7

**Sənədsiz evlərin  
qeydiyyata  
alınması  
mümkün olacaq**



Bax 10

**7 oğul  
istəram, bircə  
qız! Niyə?**



Bax 15

**"Beşiktaş"  
Sergen Yalçının  
sərtlərini  
qəbul etdi**



Bax 16

Avropa İttifaqı-Azərbaycan münasibətləri:  
İlham Əliyevin təşəbbüsleri yeni perspektivlər açır

The screenshot shows a news article from the website NEW TIMES ANALYTICAL INFORMATION. The article is titled "Avropa İttifaqı-Azərbaycan münasibətləri: İlham Əliyevin təşəbbüsleri yeni perspektivlər açır". The page includes a world map, various menu options like SİYASƏT, GEOSİYASƏT, İQTİSADİYYAT, BEYNƏLXALQ MÜNASİBƏTLƏR, GLOBAL PROSESLƏR VƏ TRENDLƏR, MÜSAHİBƏLƏR, ŞƏRHİLƏR, KİBER MƏKAN, and a search bar. Below the main article, there are other news items and a sidebar with links to diplomatic news and other articles.

Bax 4

ABŞ-in "Troja atı" olan  
USAID-i Azərbaycanda kim və  
niyə "bəsləyir"?

Troya müharibəsi əfsanələrin-  
dən birinə əsa-  
sən, 10 illik nəti-  
cəsiz müharibə-  
dən sonra yu-  
nanlar...

Bax 12



"Xəbər verildiyi kimi, Azə-  
baycan, Rusiya və Ermənistan  
arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəf-  
li Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbay-  
can Respublikasının ərazisine qanunsuz..."



## Azərbaycan-Çin əlaqələri - Dostluq və qarşılıqlı etimad üzərində qurulan dostluq birliyi

**B**əlli olduğu kimi, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon səhbəti olub. Dövlət başçıları səhbət zamanı hər iki ölkənin "Bir kəmər bir yol" layihəsinin inkişafı çərçivəsində fealiyyətlərin birləşdirilməsinin və mövcud imkanlardan faydalanağın əhəmiyyətinə toxunublar.


Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub. Həmçinin, dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çin'in həqiqi dostluq nümayiş etdilərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəsteklədiklərini məmənluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəye görə ÇXR Sədrinə teşəkkürün bildirib.

Çin-Azərbaycan münasibətləri tarixinə diqqət yetirək, görərik ki, bu iki ölkə arasındaki diplomatik təmaslar çox intensiv olmuşdur. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış və 1992-ci il aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bunun ardınca 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycanda səfiri açılmış, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfiri təyin edilmişdir. Azərbaycan da, öz növbəsində, Çinə olan marağını çox güzəltəməmiş və 1993-cü il sentyabrın 3-də Milli Məclis Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfiriyyinin açılması barədə qərar qəbul etmiş və həmin il Azərbaycanın bu ölkədə səfiriyyə fəaliyyətə başlamışdır.

1992-2005-ci illər ərzində iki ölkə arasında ikiterfli ticaret və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə dair Ticarət-iqtisadi Əməkdaşlıq haqqında, Xidmeti səfərlər zamanı vizaların alınması haqqında, Qrup halında turistlərin səfərləri zamanı vizasız gediş-geliş haqqında, investisiyaların təsviqi və qarşılıqlı qorunması haqqında, Kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında, Turizm sahəsində əməkdaşlıq haqqında, Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında, Mədəni əməkdaşlıq haqqında, Elmi-texniki sahədə əməkdaşlıq haqqında, Dövlət krediti haqqında, Çin Azərbaycana güzəştli kredit verməsi haqqında, Təhlükəsizlik haqqında, Texniki-iqtisadi əməkdaşlıq haqqında, İkiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yarınmanın qarşısının alınması haqqında, Gömrük işi sahəsində qarşılıq yardım haqqında, Gənclər iş sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında və s. hökumətlərara-sı sazişlər imzalanmışdır.

Azərbaycan və Çin arasında iqtisadi əlaqəleri tənzimləmək məqsədi ilə iqtisadi və Ticarət sahəsində əməkdaşlığı dair xüsusi Komitə yaradılmışdır. İki ölkənin prokurorluqları qarşılıqlı teslimetmə haqqında müqavilə imzalayaraq ikitərflı əməkdaşlıq sahəsində bir çox razılaşmalaşmalar gelmişlər. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları, Təhsil Nazirlikləri və Milli Olimpiya Komitəsi ilə Çin'in müvafiq quruqlar arasında da əməkdaşlıq və qarşılıqlı yardım sahəsində bir neçə razılaşmalar və müqavilələr imzalanmışdır.

**Qarşılıqlı səfərlər**  
**Azərbaycan-Çin**  
**münasibətlərinin**  
**intensivləşməsinə təsir**



**göstərən ən mühüm faktorlardandır**

Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardan biri də iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və bu zaman maraq kəsb edən məsələlər üzrə əldə edilən razılaşmalar hesab oluna bilər. Dövlət başçıları səviyyəsində 1994-cü il martın 7-10-da Azərbaycan Prezidenti Heydər Əliyevin, 2005-ci il martın 17-19-da isə Prezident İlham Əliyevin Çinə rəsmi səfərini xüsusi qeyd etmək lazımdır. Hər iki səfər ölkələr arasında dostluq və tərəfdəşlik münasibətlərinin formallaşmasında mühüm rol oynanmış və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilmesi ilə nəticələnmişdir. Hökumət, parlament rehbərləri, nazirlər və digər rəsmilər səviyyəsində də iki ölkə arasında qarşılıqlı səfərlər zəngin olmuşdur.

Müstəqilliyini bərpa etdikdən sonra qısa müddədə yerləşdiyi regionda aparıcı dövlətə çevrilən, müvəffəqiyyətə həyata keçirilən bir sıra regional və beynəlxalq laiyhələrin təşəbbüskarı və əsas iştirakçısı olan Azərbaycan Respublikası ilə əlaqələr Çin xüsusi maraq göstərdiyini gizlətmir. Çin Azərbaycanın bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməye çalışdığı sahələri yaxşı bilir və bundan mümkün qədər məharetlə istifadə etməyə çalışır. Azərbaycanın Tayvan, Tibet və "Şərqi Türküstən" məsələlərində Çin mövqeyini dəstəkləyən xarici siyasetini qarşı tərəf yüksək qiymətləndirir.

Burada iqtisadiyyatları sürətlə inkişaf edən hər iki ölkənin neftə olan tələbatlarının artması, həmçinin, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinin reallaşması ilə Azərbaycanın regional siyasi və iqtisadi nüfuzunun yüksəlməsi xüsusi rol oynayır. Daha bir əhəmiyyətli amil isə Çinə son illər xarici siyaset terminolojisində tez-tez istifadə etdiyi üç şərqiyyət - ekstrezmizm, terrorizm və separatizmle mübarizədə digər dövlətlərlə apardığı feal əməkdaşlıqdır.

Çinlə Azərbaycanın dostluq və tərəfdəşlik münasibətlərinin perspektivi bir neçə amillə izah oluna bilər. Geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədrīcən dünya iqtisadiyyatının inkişafında həllədici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivi böyükdür və hər iki tərəf üçün qarşılıqlı əlaqələr xüsusi maraq kəsb edir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi öten 17 ilə Çinlə münasibətlər dinamik inkişaf etmiş, yeni əməkdaşlıq əlaqələri formalşmışdır. Xüsusən cənab İlham Əliyevin Çinə 2005-ci ilə rəsmi, 2015-ci ildəki işgüzar səfərləri əlaqələrin inkişafına və canlandırmasına mühüm töhfələr verib. Hər iki səfər ölkələr arasında dostluq və tərəfdəşlik münasibətlərinin formallaşmasında mühüm rol oynayıb və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilmesi ilə nəticələnib. Hökumət, parlament rehbərləri, nazirlər və digər rəs-

milər səviyyəsində də iki ölkə arasındakı qarşılıqlı səfərlər zəngin olmuşdur. Xüsusi cənab Prezidentin 2015-ci ildəki səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışqlar, elde olunan mühüm razılaşmalar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Beyannamə, "İpek Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təsviqinə dair Anlaşma Memorandumu müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, coğrafi baxımdan bir-birindən uzaq mesafede yerleşməsinə baxımyaraq, Azərbaycanın və Çinin dövlət başçılarının siyasi iradələri və dostluq münasibətləri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaratmışdır. Təsadüfi deyil ki, 1993-cü ildə ölkələrimiz arasında ticaret dövriyyəsinin həcmi 1,5 milyon ABŞ dolları təşkil etdiyi halda, 2018-ci ildə bu ölkə ilə ticaret dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olmuşdur. Bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticaret dövriyyəsinin 43 faizini təşkil edir. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil etmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticaret tərəfdəsidir.

### Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə Çini də cəlb edir

Çin Xalq Respublikası 2013-cü ildə "Bir Kəmər Bir Yol" layihəsinə iżli sürərkən, Azərbaycan həmin layihəni ilk dəstəkləyen ölkələrdən biri olub. Ölkəmizin dəstəyi təkcə siyasi bəyanatlarda deyil, real təşəbbüslerdə ifadə olunub. Azərbaycan reallaşdırıldığı irimiqyaslı nəqliyyat-infrastuktur laiyhələri ilə "Bir Kəmər Bir Yol" layihəsinin həyata keçirilməsinə töhfə verib. Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Deniz Ticaret Limanının icra edilmesi bu baxımdan önemli olub. Hazırkı Azərbaycan Zəngəzur dəhlizi layihəsinə iżli sürər ki, bunu da Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dehlizini formalşdırmasına dəstək kimi təqdim edir.

Çin Xalq Respublikasının bu jesti təsadüfi deyil, uzun müddət aparılmış siyasetin nəticəsində ortaya çıxıb. Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 8-11-də ÇXR-ə səfəri, 2019-cu il aprelin 24-27-də "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etməsi bugünkü yardımşamanın özülünü yaradıb. Bir məqamı da vurğulamaq lazımdır ki, Çin iqtisadi-siyasigə baxımdan dönyanın super-güç mərkəzləri olan Avropa Birliyini çıxdan geridə qoyub, ABŞ-la isə yanaşı addımlayıb. Şübə yoxdur ki, indiki gedışla ABŞ-ı da ötüb keçəcək. Belə bir güc mərkəzinin Azərbaycanı dəstəkləməsi önemli hadisədir.

RƏFIQƏ KAMALQIZI



**Ramiz Mahmud oğlu Məmmədov**

**A**zərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Coğrafiya sahəsində tanınmış alim, Dövlət Mükafatı laureati, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Mahmud oğlu Məmmədov 2021-ci il iyunun 7-də ömrünün yetmiş ikinci ilində vefat etmişdir.

Ramiz Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almış, 1974-1976-ci illərdə Moskva Okeanolojiya İnstitutunda təcrübə keçmiş və 1977-1980-ci illərdə həmin Institutun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Elmi Tədqiqat Stansiyasında kiçik elmi işçi kimi başlayan Ramiz Məmmədov 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində laboratoriya və şöbə müdürü vəzifələrində çalışmış, 1986-1991-ci illərdə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Geologiya və Coğrafiya institutlarında davam etdirmiş, 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdürü, 1995-ci ildən isə həmin Institutun elmi işlər üzrə direktor müvəvvi işləmişdir. O, 2012-ci ildən ömrünün sonunaqəd Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru olmuşdur.

Ramiz Məmmədov 1980-ci ildə okeanoloji ixtisası üzrə namizədkə, 1996-ci ildə hidrologiya, su ehtiyatları və hidrokimya ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Ramiz Məmmədovun tədqiqatlarının əsas istiqamətlərini Xəzər dənizinin aktual problemləri - iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri, habelə Xəzərin geofizikası və ekocoğrafiyası məsələləri təşkil etmişdir. Coğrafiyaşunasalim, həmçinin Azərbaycanda səhralaşma prosesinin, landşaft planlaşdırılması və etraf mühafizəsi problemlərinin əhatəli öyrənilməsinə xüsusi diqqət yetirmişdir.

Ramiz Məmmədov ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan 300-dək elmi əsərin müəllifidir. Məhsuldar elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edən alımın rəhbərliyi ilə coğrafiya sahəsində 20-yə yaxın fəlsəfə və elmlər doktoru hazırlanmışdır. Ramiz Məmmədov bir sıra beynəlxalq ekspedisiyaların iştirakçısı olmuş, mötəbər konfrans və simpoziumlardakı çoxsaylı çıxışları ilə Azərbaycan elmini layiqince təmsil etmişdir.

Akademik Ramiz Məmmədovun səmərəli elmi və elmi-təşkilatlı fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2016-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 2020-ci ilde "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!  
İlham Əliyev  
Mehriban Əliyeva  
Əli Əsədov  
Sahiba Qafarovə  
Samir Nuriyev  
Eldar Əzizov  
Fərəh Əliyeva  
Ramiz Mehdiyev  
Akif Əlizade  
İbrahim Quliyev  
Arif Həsimov  
Rasim Əliquliyev

**YAP** nümayəndə heyətinin Türkiye səfəri və səfər çərçivəsində hakim AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və digər partiya rəsmiləri ilə keçirilən görüşlər və müzakirələr hər iki dövlətin əlaqələrinin inkişafına yeni imkanlar yaradır.

Xalqın partiyası olaraq Azərbaycan cəmiyyətində böyük nüfuz və rəğbet qazanan Yeni Azərbaycan Partiyası yarandığı gündən Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarına sadıq qalaraq ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin olunması, demokratik islahatların davam etdirilməsi işinə mühüm töhfələr verməkdədir. Yeni Azərbaycan Partiyasına ötən illər ərzində tutduğu yola sadıqlılığını sözdə deyil, əməldə sübut edib, xalqın partiyası imicini daha da möhkəmləndirib. Partiyamızın müttəqiqi uğurlarından biri de YAP-in Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə işgal altında olan Qarabağımız azad edildi və ərazi bütövlüyüümüz bərpa olundu. Artıq ölkəmizdə Qarabağın azad edilməsi ilə yeni dönəm başlayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə tarixi çıxışlarının birində demişdir: "Yeni dövrədə si-


# YAP-AKP əməkdaşlığı yeni mərhələdə



Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiye Prezidenti, Ədalət və İnkışaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında əməkdaşlıqla bağlı əlaqələrin vəziyyəti yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibələrində de nümunəvi məcrada dinamik şəkilde inkişaf edir.

Görüşdə milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənilib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkışaf Partiyası arasında əməkdaşlığı dair niyyət protokolundan irəli gələn vəzifelərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və ümumi razılıq eldə edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiye səfəri çərçivəsində YAP Gənclər Birliyinin sədri Bəxtiyar İsləmov qardaş ölkənin hakim Ədalət və İnkışaf Partiyası (AKP) Gənclər qollarının sədri Eyyub Kadir İnan ilə görüşüb. AKP-nin Ankaradakı mərkəzi qərargah-



yasi dialoqu daha da dərinləşdirilməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı neticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əger biz özünü siyasi qurum adlandıran anti-milli şurancı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlaşmışlar və artıq bu dialoq baş tutub".

Regionda yaranan yeni reallıqlara əsasən, Azərbaycan principial və qətiyyətli addımları ilə bölgənin inkişafına hesablanan növbəti addımlarını atmaqdadır. Xüsusən də, Azərbaycan-Türkiyə münasibətləri getdikcə daha da inkişaf etməkdədir.

Bu günlərdə Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin

Türkiyə səfəri və səfər çərçivəsində hakim Ədalət və İnkışaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və partiyanın digər rəsmiləri ilə keçirilən görüşlər və müzakirələr hər iki dövlətin əlaqələrinin inkişafına yeni imkanlar yaradır.

Hakim Ədalət və İnkışaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib. Ədalət və İnkışaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrin inkişafının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır.

Eyni zamanda, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Ankarada

Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadı Bilgiç ilə görüşüb. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkışaf Partiyası arasındakı əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib, iyunun 2-də bu iki partiya arasında imzalanan əməkdaşlıq dair niyyət protokolundan irəli gələn vəzifələr etrafında səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkışaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Prezidenti,

hında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdəşlik əlaqələrinin qurulması, hər iki partiyani təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual integrasiya yolları müzakirə olunub.

Görüşdə Azərbaycanın və Türkiyənin dövlətçilik tarixində müəmmələ tarixi missiya həyata keçirən YAP-in və AKP-nin gənc üzvlərinin içtimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imiciləri ilə nümunəvi olmayı dəvam etdirməlidirlər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Ankarada Türkiyənin hakim Ədalət və İnkışaf Partiyasının (AKP) sədr müavini, Türkiye Respublikasının sabiq Baş naziri Binali Yıldırımla görüşüb. AKP-nin mərkəzi qərargahında dostluq və səmimilik şəraitində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkışaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Prezidenti,

i.ƏLİYEV



**A**zərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan tərəfdəşəliq münasibətləri bütövlükde Cənubi Qafqazın geosiyası geləcəyi üçün çox əhəmiyyətlidir. Keçen əsrin 90-ci illərindən başlanğıcda bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasetinə etdiyi düzənləşlər fonunda 2015-ci ildən bu yana müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində da maraqlı yeniliklərə səbəb olmaqdadır. Ekspertlər xüsusun qırx dörd günlük ikinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraqlanırlar. Müxtəlif təhlillər aparılır, proqnozlar verilir. Bütün bunların fonunda Aİ-Azərbaycan münasibətlərinin hazırlı mərhələdə ziddiyətləri və perspektivləri üzərində geniş dayanmağa ciddi ehtiyac vardır.

Əlbəttə, bu problem hər iki tərəf üçün ciddi surətdə aktuallığını saxlayır. Onu iki aspektde nəzərə almaq olar. Birinci aspekt Avropa İttifaqının hələ də dönyanın böyük geosiyasi güclərindən biri olması ilə bağlıdır. Faktiki olaraq, Aİ hazırda böyük bir məkanda geosiyasi balans yaratmaq funksiyasını yerine yetirir. Eyni zamanda, Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə (həm "Şərq Tərəfdəşliyi" programı çərçivəsində, həm də ikitərəflər eləqələr müstəvisində) münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. Belə ki, 1992-ci ildən başlayaraq Aİ müxtəlif programları vasitəsilə region ölkələri ilə eləqələrini inkişaf etdirməyə çalışır.

İkinci aspekt Azərbaycanın son illər ərzində sürətli iqtisadi inkişaf yolu keçməsi, müstəqil siyasetini daha da təkmilləşdirməsi ilə ikinci Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbə sayəsində regionda geosiyasi balansı yeniləməsile bağlıdır. Neticədə, bir tərəfdən, dönyanın böyük geosiyasi gücləri regiondakı siyasetlərinə düzənləşlər etməli oldular, digər tərəfdən, Azərbaycanı bu regionun əsas geosiyasi faktoru kimi nəzərə almağa başlıdlar. Bu iki məqam Aİ-Azərbaycan münasibətlərinin məzmununa ciddi təsir etməkdədir.

## 2020-ci ilin sentyabrına qədər: Brüssel-Bakı münasibətlərinin dinamikası

Avropa İttifaqı-Azərbaycan münasibətlərinin dinamikasına iki aspektde baxmaq daha doğru olardı. Onlardan biri tərəflər arasında "Şərq Tərəfdəşliyi" programına uyğun olaraq eləqələrin qurulmasını nəzərdə tutur. Digəri isə Brüsselin Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanla ikitərəflər eləqələrinin inkişafı ilə bağlıdır.

Ancaq hər iki aspekt Aİ-nin yeni qonşuluq siyaseti konsepsiyasının çətiri altında bir-biri ilə üzvi suretdə bağlıdır və daimi qarşılıqlı eləqədərdir. Qonşuluq siyaseti Aİ-nin 2004-cü ildə baş verən genişlənməsinə reaksiya olaraq işə salınmışdı. Bu məqam Azərbaycan da daxil olmaqla təşkilatın qonşu olduğu dövlətlərə istiqamətlənmış siyasi kursunda principial dəyişikliklər six bağlıdır. Belə ki, genişlənmə Aİ-nin şərqi və cənub istiqamətlərində sərhədlərini yeniləşdirdi ki, uyğun olaraq, "qonşu ölkələr" və "Aİ-nin xarici sərhədləri" anlayışlarına da geosiyasi kontekstdə yeni məzmun çalarları verdi.

"Köhne qonşular"ın təşkilatla bilavasitə sərhədləri vardi və qisa zaman kesiyində Aİ-ye üzv olmaq perspektivləri mövcud idi. "Yeni qonşular"ın isə Aİ ilə bilavasitə sərhədləri yoxdur və ona üzv olmaq imkanından məhrum idilər. Bundan başqa, "yeni qonşular" dövlət olaraq çox fərqliidlər və müxtəlif maraqlar güdürlər.

Yəni "Avropa Qonşuluq Siyaseti"ndə coğrafi faktor məhüm rol oynayır. Lakin, nədənse, Aİ-nin qonşuluq siyasetində məhz bu məqam ekspertlər tərəfindən unudulur. Bu o deməkdir ki, Aİ birbaşa sərhədi yaxınlığında olan ölkələr (məsələn, Polşa və ya Ruminiyaya) münasibətdə siyasetini ondan coğrafi olaraq uzaq olan Gürcüstan və ya Azərbaycanla eyni məzmunda qura bilmezdi. Deməli, AQS, faktiki olaraq, Aİ üçün, birincisi, "qonşu ölkələr" anlayışını yeni şəraitə uyğun müəyyən etməli idi, ikincisi, buna uyğun olaraq qarşılıqlı münasibətlər siyasetinə konkret məzmun verməli idi.

# Avropa İttifaqı-Azərbaycan münasibətləri: İlham Əliyevin təşəbbüsleri yeni perspektivlər açır



Təcrübə göstərdi ki, Aİ yeni vəziyyətə uyğun siyasetində bir sıra ziddiyətli məqamlardan xilas ola bilməyib. Təbii ki, bu prosesləri əzaqqorən Azərbaycan rəhbərliyi diqqətlə izleyir və milli maraqlara uyğun mövqə işleyib hazırlanırdı. Doğrudan da, 2008-ci il Rusiya-Gürcüstan müharibəsi və 2013-2014-cü illərin Rusiya-Ukrayna münaqışası Bakının ehtiyatlı davranışmasına tam haqq qazandırdı. Diger prosesləri də müşahide edən Azərbaycan qəti qərar verdi: ölkə "Şərq Tərəfdəşliyi" programı daxilində, AQS çətiri atında Avropa İttifaqına associativ üzv olmayıcaq! Lakin əvəzində Bakı bərabər həlqələr tərəfdəş kimi eləqələrin dinamik inkişafını temin edə biləcək və strateji xarakterə dayaşacaq əməkdaşlıq paketini Brüsselə təklif etdi.

Bu, Aİ-Azərbaycan münasibətlərində döñüş nöqtəsi olmaqla iki cəhətdən məhüm ehemiyət kəsb edirdi. Birincisi, faktiki olaraq, Azərbaycan Rusiya ilə yanaşı yegane postsovət məkanı oləsi idı ki, Avropa ilə müstəqil və bərabər həlqələr tərəfdəş kimi eləqələr qurmağı sistemli şəkildə təşkilata təklif etdi. İkincisi, Azərbaycan Aİ-ye üzv olmaq üçün hansıa tabeçiliyi qətiyyən qəbul etmədiyini, əsas məqsədinin nə olur-olsun bu təşkilata daxil olmaqdan ibarət olmadığını, lakin müstəqil dövlət kimi onunla strateji xarakterli əməkdaşlığı tam açıq olduğunu ifade etdi.

Burada ekspertlərin vurğuladığı bir ehemiyətli məqamı qeyd etmək isterdim. 2015-ci ildə Avropa İttifaqı özünün qonşuluq siyasetinin fəlsəfəsində dəyişiklik etdiyini bəyanladı. Səbəb olaraq 2004-cü ildən başlayaraq Avrasiyada ciddi geosiyasi dəyişikliklərin baş vermesi göstərilirdi. Səbəblər sırasında təhlükəsizlik, enerji ilə təminat, terror, qonşu ölkələrin maraqları arasında yaranmış ciddi fərqlər, bir səra münaqışaların kəskinleşməsi qeyd edilirdi.

Bunları nəzərə alaraq Brüssel qonşuluq siyasetində assosiativ üzvlük şortunu vazkeçilməz kimi qəbul etməkdən imtina etdi. Bununla yanaşı, Avropa İttifaqı inklüziv inkişaf, enerji təhlükəsizliyi, geosiyasi təhlükəsizlik, sosial sferada islahatlar, demokratiya, insan haqları və s. bu kimi aspektlərde qonşularla eləqələrə BMT-nin 2030-cu ilə qədər strateji hədəflər hesab etdiyi punktlara uyğun fəaliyyət göstərəcəyi müəyyən etdi.

2015-ci il noyabrın 18-də Aİ-nin xarici siyaset və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini təşkilatın yeni qonşuluq siyasetinin beş teməl prioritətini belə ifadə etmişdi: birincisi - iqtisadi əməkdaşlıq, ikincisi - enerji əməkdaşlığı, üçüncüsü - təhlükəsizlik, dördüncüsü - məqrasiya, beşinci - qonşularla eləqələr. Bu prioritətlər əsasında Aİ-nin qonşu ölkələrə, o cümlədən Azərbaycanla eləqələrində dörd əsas istiqamət üzrə 2020-ci ilə qədər fəaliyyət üstünlük təşkil etməli idi. Həmin istiqamətlər aşağıdakılardır: daha güclü iqtisadiyyat, daha möhkəm idarəetmə, daha güclü rabitə və daha güclü cəmiyyət. Xatırla da ki, sonuncu istiqamət insanlar arasında eləqələri və münasibətlərdə əcəviliyi ifadə edir. Bütövlükdə sadalanın istiqamətlər üzrə 2020-ci ilə qədər Cənubi Qafqaz ölkələri də daxil olmaqla "iyirmi açar vəzifə" yerine yetiril-

əməkdaşlıq, kibertəhlükəsizliyin təminini, enerji təhlükəsizliyi, regionda kommunikasiya xətərinin qlobal və regional layihələr kontekstində açıq saxlanması və yenilərinin yaradılması, münaqışeleri edəletli həll etməklə insanlar arasında əlaqələrin inkişaf etdirilməsi və s. məqamları nəzərdə tutur.

Biz, Aİ tərəfindən bu istiqamətlər üzrə praktiki səmərəsi olan və Azərbaycana istiqamətlənmiş konkret addımların atıldığı xatırlaırıq. Lakin Brüssel həmisi Azərbaycanın sadalanın sferalar üzrə təşəbbüslerini dəstəkləyib. Neticədə, Avropanın enerji təhlükəsizliyi üçün çox vacib olan "Cənub Qaz Dəhlizi" layihəsi işə başlayıb. Hazırda bu layihədən Aİ-nin üzvləri (məsələn, Yunanistan, İtaliya) və digər Avropa ölkələri bəhrelənirlər. Təbii ki, "Cənub Qaz Dəhlizi" bu kontekstdə Avropanın enerji təhlükəsizliyinin təminində və deməli, strateji kommunikasiyanın inkişafında mühüm rol oynayır.

Aİ-nin monitoringi teşkilatın Azərbaycanla əlaqələrinin inkişafında elə bir dəyişikliyin baş vermediyini təsdiqləyir? Təbii ki, yox. Əksinə, yuxarıda bir qədər geniş təqdim etməyə çalışdığımız proseslər 2020-ci ilin sentyabr-noyabr aylarında (qırx dörd gün) baş veren ciddi geosiyasi-hərbi proseslərin real mahiyyətini anlamağa yardımçı olur. Və bu prizmadan da Aİ-Azərbaycan münasibətlərinin real dinamikasını dərk etməyə imkan yaranır.

Bələliklə, bizim 2015-ci ildən bu yana şərti olaraq Aİ-Azərbaycan münasibətlərinin dinamikasının birinci mərhəlesi adlandırdığımız mərhələdə çox mühüm hadisələr, dəyişikliklər baş verdi.

Övvələ, Brüssel Azərbaycan rəhbərliyinin təklif etdiyi əməkdaşlıq modelinin həm müasir tələblərə, həm tərəflər arasında real olaraq eləqələrin inkişafına, həm de böyük bir məkanda enerji-kommunikasiya təhlükəsizliyinin təmininə xidmət etdiyini anladı.

İkinci, Brüssel qarşılıqlı eləqələrde təşəbbüsün Azərbaycanda olduğunu qəbul etdi. Bu, bərabər həlqələr tərəfdəşliyə alternativin olmadığının derki ilə yanaşı, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunun etirafıdır.

Üçüncü, Aİ Azərbaycanla "Avropa Qonşuluq Siyaseti" çətiri altında və "Şərq Tərəfdəşliyi" programı çərçivəsində münasibətlərin qurulması istiqamətinin müəyyən məhdudiyyətlər yaratdığını başa düşdü. Azərbaycanla kritik bir regionda lider olan, geosiyasi-hərbi, təhlükəsizlik, iqtisadi və energetik sferalarda səmərəli təşəbbüsler irəli süren müstəqil dövlət olaraq münasibət qurmaq daha faydalıdır.

Dördüncü, bunun fonunda Brüssel Azərbaycana regional əməkdaşlığın əsas faktoru kimi yanaşmağa, təhlükəsizlik sahəsində Bakının ciddi rolunu qəbul etməyə və onunla münasibətləri məhz bu kimi məqamları nəzərə alaraq qurmağa başladı.

Bununla da artıq 2020-ci ilin payızından Aİ-Azərbaycan münasibətlərində bir dönüşün yaradığı tezisini irəli süre bilərik. Bu, qarşılıqlı münasibətlərdə ikinci mərhələnin başlaması anlamına gelir. Bu fikri təsdiq etmək üçün 2020-ci ilin payızında nələrin baş verdiyi üzrində bir qədər geniş dayanaq.

## Dönüş nöqtəsi: qırx dörd günlük ikinci Qarabağ müharibəsi

Azərbaycan Prezidenti İlham Əliyev qətiyətli bir addımı ilə sözün əsl mənasında dünyani heyətləndirdi. BMT, Aİ, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və başqa güclər Dağılıq Qarabağ münaqışının ətrafında özlərinə sərf edən oyular qurmaqdə davam etdi. Baxımdan Aİ-BMT-nin məlumatlı etdiyi sənədlərdə vurğulanın müddələri təkbaşına heyata keçirməyə başladı. Əvvəlcə Bakının uğur elədə edəcəyinə şübhə etdi, qısa müddətə isə tamam başqa mənzərənin şahidi oldular. Çünkü Azərbaycan Prezidenti və Ali Baş Komandanın çox uğurlu fəaliyyəti, ordunun yüksək peşəkarlığı, cəmiyyətin six birliyi sayəsində cəmi qırx dörd gün müddətində Ermənistən ordusu darmadağın oldu.

**Ardı Səh. 5**





**N**eçə deyərlər, "gözümüz aydın", Filip Riker, dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi vəzifəsini icra edən və xüsusən də (!) Corc Sorosun yetkililərindən biri 6-13 iyun tarixlərində Cənubi Qafqaz regionunda səfərə başlayıb və həmçinin Azərbaycana da gələcək.

### Gəlin xatırlayaq ki, həmin Riker kimdir?

Filip Riker diplomatiya fəaliyyətinə İNformasiya Xidmətinin əməkdaşı kimi 1993-1996-ci illərdə Budapeşte başlayıb. Və ən maraqlısı - görün həmin dövrde ABŞ-in Macarıstandakı səfəri kim olub: ABŞ-in indiki Dövlət Katibi Antoni Blinkenin atası Donald Blinken (1994-1997-ci illər).

Aparımızın dəqiq araşdırılardan sonra məlum olub ki, Donald Bliken ikinci həyat yoldaşı Vera Blinkenlə birlikdə Soros məxsus Mərkəzi Avropa Universiteti və Açıq Cəmiyyət İnstitutunun inkişafına böyük dəstək göstəribler. Əbəs yere deyil ki, Corc Sorosun Mərkəzi Avropa Universitetinin kitabxanası mehz Donald Blinkenin (!) adını daşıyır. Soros həmçinin öz bəyanatlarının birində Donald Blinkeni "ən sevimli" diplomat adlandırmışdı. O dövrde ABŞ-in Budapeştdəki səfərliyində bu məsələləri birbaşa Filip Riker icra edirdi.

Xatırladaq ki, Donald və Vera Blinken Corc Sorosun ən yaxın silahdaşları, dəstəkçiləri, fikir ortaqları olublar və 1994-1998-ci illərdə onlar Macarıstanın Sosialist-Liberal Hökumətini dəstekləyirdilər. Hətta Macarıstanın baş naziri və ölkəminin sadiq dostu olan Viktor Orban 1998-ci ildə seçkilərde qalib gələrkən Blinken Orban hakimiyətini keskin tənqid edənlər, ona qarşı barışmaz müxalifətde olanlar cənahında yer alaraq, bu ölkədə siyasi qarşılurmalar yaratmağa cəhdler göstərib.

#### Link aşağıda:

<https://www.resumenlatinoamericano.org/2020/11/26/pensamiento-critico-quien-es-anthony-blinken-el-proximo-secretario-de-estado-de-joe-biden/>



### Macarıstandan sonra Balkan ölkələrində müxtəlif vəzifələrdə çalışıran Riker, hətta öz həmkarları tərəfindən apardığı

Böyük Britaniyanın "Fokusda Azərbaycan" xəbər portalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistən tərəfindən minalannasını pişləyən məqalə yayıb. Məqalədə Qarabağ regionunun Ermənistən tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı bu ərazilərdə yalnız barbarlıq, dağıntı və talanların törədildiyi, bu müddət erzində Ermənistanda davamlı iqtisadi inkişaf əvəzinə revanşist ideyaların geniş yayıldığı vurğulanır.

Yazıcı diqqətə çatdırılır ki, Ermənistən 30 il ərzində işğal altında saxladığı bütün bu əraziləri dağıdıb və minalayıb. Ermənistən keçən il Azərbaycanın işğal olunmuş ərazilərində çəkilmək məcburiyyətində qalsa da bu ərazilərde



# Soros "elçisini" regiona niyə göndərir?

### siyasetinə görə "axmaq" adlandırılırdı

Növbəti dəfə Riker özünü 2016-ci ildə Ukraynada "yandırıb". Belə ki, o, həmin ərefədə ABŞ prezidenti Joe Bidenin oğlu Hunter Bidenin yerli "Burizma" şirkəti ilə çalışıb, korrupsiya əlaqələrinə görə ittiham olunub. Eyni zamanda, o, bu proseslər çərçivəsində Donald Trump əleyhine kampaniyaların əsas iştirakçısı olub, Corc Sorosdan xüsusi tapşırıqlar alaraq onları icra edib. Maraqlısı isə budur ki, Riker bu iddiaların hamisini olmasa da, bəzilərini 3 qismən olsa belə, təsdiq edib.

Link aşağıda:  
<https://www.pbs.org/newshour/show/the-latest-from-the-impeachment-inquiry-including-new-transcripts-and-a-court-ruling>



Və nehayət! Filip Rikerin Türk dünyasına olan "sevgisi" ikinci Qarabağ müharibəsi dövründə "püşkürüb". Belə ki, bu şəxs Qarabağda davam edən 44 günlük Vətən müharibəsi zamanı mütəmadi olaraq (!) Türkiyəni Azərbaycana silah və döyüşü, göndərməkdə ittiham edir, mümkünsüz,

sübutuz iddiaları ilə işgalçi tərəfin cinahında yer alırdı.

Şəkildə Filip Riker və Zöhrəb Mnatsakanyan



Bu sorosçu "yoldaş" Türkiyənin, ümumiyyətlə, bütün addımlarını tənqid edir, habelə Türkiyə ilə eyni fikirləri bölüşən siyasi dairələri və ölkələri dərhal tənqid, ittiham hədəfənə çevirirdi. Baxın - Türkiyənin Aralıq dənizindəki fəaliyyəti ilə bağlı bu şəxs demişdi: "Türkiyənin hərəkətləri faydasız və provokasiya xarakteri daşıyır, və regionda gərginliyi artırır".

Link aşağıda:  
<https://www.ekathimerini.com/news/256236/turkey-s-actions-provocative-unhelpful-and-raise-tensions-in-the-region-says-senior-state-department-official/>  
<https://www.amna.gr/en/article/4-76156/US-State-Depts-Reeker-urges-Turkey-to-end-acts-that-raise-tension-in-East-Mediterranean>

Siyasi fırıldaqçılıqdan əlavə isə bu şəxs dəbdəbəli, sık həyat və gözəl qadınları sevir. Və çox güman, Sorosun ona



Elimizde belə bir deyim var - nə xoş gel-din deyə bilmirik, nə də gözüm üstə yerin var... Gəlirsənə gel, amma ye iç və çıx get!

**Rövşən RƏSULOV**  
**P.S. Hə, yeri gəlmışkən, apardığımız arasındırmalardan sonra o da bəlli olub ki, hazırda ABŞ-in Azərbaycandakı səfərliyi bu kəslə görüşəcək yerli "ictimai-siyasi feallarının" siyahısını tutur. Həmin səfərliyin ki, bir neçə gün əvvəl utanmaz Azərbaycan dövlətindən sərhədlərimizdə təxribat-diversiya tərətməyə cəhd edən və saxlanılaq hüquqa təslim edilən ermənilər terrorçularının dərhal (??!!) azadlığı çıxarılmalarını tələb etmişdi! Ona görə də, bax həmin "ictimai-siyasi fealların" siyahını artıq tam nəzarətdə saxlamaq hələ ki, ziyan eləməz. Zətən onların indidən ABŞ səfərliyinin qarşısında növbə tutub-gözəməklərini də ayırd etmək mümkündür.**

## İngiltərə mətbuatı: Ermənistana təzyiq göstərməlidir

məqsədli şəkildə və geniş miqyasda minalar basdırıb. Ermənistən müharibədə möğlub olsa da bu minalar Azərbaycan vətəndaşlarının və hərbçilərinin həyatlarına real tehlükə olaraq qalır.

Məqalədə minalardan istifadənin əsas məqsədləri və onların növləri baremətərlə məlumat verilir. Vurğulanır ki, bir neçə gün əvvəl azərbaycanlı jurnalistlərin de ölümünə sebəb olan tank əleyhine minadan istifadə edilmişdir. Bu qaydaların pozulması Ce-

dır. Yazıcı Ermənistəninin beynəlxalq müqavilələr və konvensiyalarda üzərinə götürdüyü öhdəliklərə kobud şəkildə pozduğu bildirilir.

Müellif 1996-ci ildə düzəliş edilmiş "Müeyyən Adı Silahlar üzrə Konvensiyası (CCW)" və ona düzəliş edilmiş II Protokol"un minaların istifadəsinə tənzimlədiyini qeyd edir. Bu sənəd minaların (həm piyada, həm də neqliyyat vəsiyyətləri əleyhine), mina tələləri və digər bəzi partlayıcı qurğuların istifadəsini qadağan edir və ya məhdudlaşdırır. Bu qaydaların pozulması Ce-

nevə Konvensiyasına əsasən müharibə cinayəti hesab edilir. Yazıda qeyd olunur ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə dair məsələdə Ermənistənə təzyiq göstərməsi üçün davamlı olaraq çağrışlar edilməlidir.

"Beynəlxalq ictimaiyyət, heç şübhəsiz ki, minalanmış ərazilərin xəritələrini təhvil veriləsi üçün Ermənistənə təzyiq göstərməlidir. Bu, Ermənistənən cəzalandırılması deyil, xalqlar arasında sülh və barışın əldə olunmasına, eləcə də Cənubi Qafqazda sülhün bərəqərə olunmasına dəyərlər bir töhfə ola bilər. Bu, şübhəsiz ki, həm ermənilərin, həm də azərbaycanlıların maraqlarına cavab verir", - deyə məqalənin sonunda vurğulanır.



Ermənistanda növbədən kənar parlament seçkiləri ərefəsində seçicilərin pulla əla alınması faktları üzə çıxmaga başlayıb. SİA erməni KIV-lərinə istinadən xəbər verir ki, ar-tiq sabiq prezident Robert Koçaryanın "Ermənistən" bloku əsas rəqibi olan Nikol Paşinyanı bənzər taktikdən istifadə etməkdə suçlayıb.

Blokun seçici qərargahının nümayəndəsi Aram Vardavanyan deyib ki, Sünik (Zəngəzur) və Geçarkunik (Basarkeçər) vilayətlərində kəndlilərə subsidiyaların verilməsinə başlanılıb və bu əməliyyatın nəyə görə seçkilər ərefəsində başlanması sualları yaradır. O, hesab edir ki, hakimiyət həmin vasitə ilə seçiciləri əla almağa çalışır.

Lakin digər informasiyaya görə seçicilərin pulla alınması mexanizmini ilk olaraq Robert Koçaryan tətbiq edib. Özü də səhbət açıqlaşdırılmışlıqdan gedir. Məlum olub ki, Koçaryan seçicilərə külli miqdarda maddi vəsaitlərin təkli edilməsi üçün bündə hazırlayıb və onlar seçki günü "Ermənistən" blokuna səs verəcəklər.

Bununla yanaşı, Koçaryan seçkilərə Qarabağ ermənilərini, yəni Rusiya sülhmeramlılarının nəza-

# Ermənistanda seçici səslərinin pulla alınmasına başlanıldı

Əsas adlar - eks-prezident Robert Koçaryan və oliqarx Qagik Sarukyan



retləri altında yaşayan Azərbaycan bert Koçaryan və di- vətəndaşlarını cəlb edir. Onlar gər sabiq prezident qeyri-qanuni yollarla Gorusa gəti- rilir və seçici kimi qeydiyyata alınırlar.

Xatırlatmaq olar ki, mehz Ro-

bert Koçaryan və di- gər sabiq prezident Serj Sarçyan Ermənistanın siyasi isteb- lişmentinde qara- bağıllar klanının ya-



radılmasına nail olublar. İşgal dövründə Dağlıq Qarabağın praktiki olaraq bütün sakinləri Ermənistən vətəndaşı pasportlarını qeyri-qanuni olaraq əldə edirdilər, ona görə də formal olaraq bu ölkənin vətəndaşları sayılırlar.

Siyasi texnoloq Karen Koçaryan isə jurnalistlərə səhbətində bildirib ki, Ermənistanda seçicilərin pulla alınması hər yerde müşa-

hidə olunur. O, xatırladıb ki, bəzər hallar əvvəlki seçkilərdə də baş verib.

Söz yox ki, Koçaryan maliyyə resurslarına görə digər namızedləri geridə qoyur. O, Qarabağın işgalçi səhər komandirləri hesabına 1998-ci ildə İndiya qədər özünü korrupsiya piramidalarını genişləndirib. Bununla yanaşı, Koçaryan öz kapitalının bir hissəsinə sistemli korrupsiyaya yönəldib və əsasən, Rusiyadakı şirkətləri ilə işləyir. Özü də həmin şirkətlərin direktorlar şurasına üzvdür. Bu şirkətlərdən biri də "Sistema"dir. Ermənistən eks-prezidentinin qarşısından gələn seçkilərə görə direktorlar şurasından istefə verdildiyi də bildirilir. Daha bir məsələ isə Rusiyada fəaliyyət göstərən erməni mənşəli oloqarxların məhz Koçaryana "stavka" etmələri faktları nın mövcudluğudur.

Seçicilərin pulla alınması proseduru daha bir erməni oliqarxi, "Çiçəklənən Ermənistən" partiyasının lideri Qagik Sarukyan tərəfindən də praktiki olaraq geniş çərçivədə reallaşdırılıb. Bu blokun lideri Koçaryanla paralel şəkildə seçici səslerinin alınması bazarına liderlik etməkdər.

Rövşən

## Daha 13 erməni terrorçunun cinayət işi məhkəməyə göndərilib

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvü barəsində cinayət işi məhkəməyə göndərilib

"Xəber verildiyi kimi, Azərbaycan, Rusiya və Ermənistən arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla ateşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq gizli yollarla keçmək Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində məşlik ərazilədə mövqə tutaraq herbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Tehlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyati nəticəsində tərkisələr edilmiş üzvləri barəsində DTX-nin istintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırıb".

"İki sahil" DTX-nin saytına istinadən xəber verir ki, bu barədə DTX və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.

Qeyd olunur ki, aparılmış istintaq nəticəsində məlum olub ki, Ermənistən Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qırğular əldə etmə, başqasına vermə, saxlama, daşma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan ələ bir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birləşdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdir.

Həmən silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birləşdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdir.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç,

Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilerinin, ümumiyyətkdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan ələ bir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birləşmələr təşkilat) tərəfindən odlu silahdan və siyah qismində istifadə olunan predmetlərdən istifadə etməklə tərəfdildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qırğular əldə etmə, başqasına vermə, saxlama, daşma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan ələ bir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birləşdə baxılması üçün məhkəməyə göndərilməsidir.

Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir.

**"Rusiya mina xəritələrinin Azərbaycana təqdim olunması ilə bağlı Ermənistənə təzyiq etməlidir"**

Ermənistən tərəfindən mina xəritələrinin Azərbaycana təqdim edilməməsi, bu ölkənin nə qədər mənfur, çirkin niyyətə xidmət etdiyini bir daha göstərir". "İki sahil" xəber verir ki, bu fikirləri "Yeni TV"nin canlı yayımında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə hesab edir ki, dünya ictiyəti, beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələdə qətiyyətli mövqə nümayiş etdirməlidir: "Konkret hədəfə ünvanlanmış mesajlar verilməli, qətiyyətə Ermənistən siyasi hakimiyətinə mina terroruna son qoyulması ilə bağlı təzyiq edilməlidir. Xüsusilə, Rusiya bu məsələdə aktiv olmalıdır. Çünkü 10 noyabr bəyanatından sonra bu hallar davamlı baş verir və 27 nəfər mina terrorunun qurbanı olub, onlarla vətəndaşımız sağlamlıqlarını itiriblər. 10 noyabr bəyanatına əsasən, Rusiya qətiyyətli mövqə nümayiş etdirməlidir. Yeni Rusiya mina xəritələrinin Azərbaycana təqdim olunması ilə bağlı Ermənistənə təzyiq etməlidir. Eyni zamanda, BMT Tehlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk qrupunun həmsərə dövlətləri bu məsələdə qətiyyətli mövqə sərgilməlidir. Təəssüf edirəm ki, Fransa, xüsusilə bu ölkənin prezidenti Emmanuel Makron bir çox meqamlarda çox edaletsiz, aşkar ermənipərest mövqə tutur. Hesab edirəm ki, Fransa və ABŞ da bu məsələdə Ermənistənə təzyiqlərini artırmalıdır".



**İsrail səfiri: "Zəngilan Azərbaycan, İsrail və İtalya əməkdaşlığının mərkəzi olacaq"**



İsrailin Azərbaycandakı səfiri Corcik Dik Ermənistən işğalından azad olunmuş Zəngilan rayonunda "Smart City" layihəsi çərçivəsində həyata keçiriləcək layihələrdən danışır. Diplomat tətbiqde səfərdə olduğu Zəngilan rayonundan videomövzüat paylaşır. Onun sözlərinə görə, Zəngilanda İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan müəssisələrə yaradılacaq.

"Bu gün biz Zəngilandıq. Mənim arxamda indi hełə ki, heç ne yoxdur. Ancaq İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə her şey mümkünür. Bura azərbaycanlılar, israillilər və italyalılar arasında beynəlxalq əməkdaşlıq üçün yer olacaq. Məhz burada Azərbaycan - İsrail şirkətinin süd təsərrüfatı quracağı ərazilərdə - ilk olaraq ağıllı şəhər yaradılacaq. Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə təsis olacaq. Sonra məhsullar yaxındakı İtalya fabrikinə verilecek. İtalya fabrikı isə pendir və digər süd məhsulları istehsal edəcək", - səfir bildirib.

Diplomat deyib ki, bu əməkdaşlıq Zəngilanın bu hissəsini canlandıracaq ve insanları evlərinə qaytaracaq: "Bu əməkdaşlıqdan çox qürur duyuruq. Həzirdə burada heç bir şey yoxdur. Gələn il bura Azərbaycan, İsrail və İtalya əməkdaşlığının mərkəzi olacaq".

# Dünya erməni terrorunu lənətləməlidir!" - PAYTAXT SAKINLƏRİ - SORĞU

**T**arix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olub, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törediblər. Bu millətin mayası sanki qəddarlıqla tutulub. Ağsaqqala, ağıbircəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin tördəkləri vandal aktları faşizmi də kölgədə qoyub. Elə bu yaxınlarda da iki jurnalist əməkdaşımızın ermənilərin torpaqlarımızda basdırıldıqları minaya düşərək həlak olması faktları bir daha ortaya qoyur. Bəs gəlin görək, paytaxt sakınlarının ermənilərin terrorçu, vandal hərəkətlərinə münasibətləri necədir? SIA məsələ ilə bağlı şəhərdə sorğu keçirib.

**Şəhər sakini Zəhra Bağırov-**  
va: "Ermənilər hər zaman bize qarşı xain addımlar atıblar. Onlar Türk xalqını heç vaxt sevmeyiblər



ve bu həmişə bele davam edəcək. Ve biz istərdik ki, bunun qarşısı alınsın. İstəməzdik ki, jurnalistlərimiz eləcə de sakınlarımızı həlak olsun. Azərnaycan xalqı üçün bu en böyük faciədir. Allah hər iki jurnalistə və şəhidlərimizə rəhmet eletsin".

**Şəhər sakini Natavan Məmmədova:** "Bizim ölkə tolerant ölkədir. Belə bir ölkəde ermənilərin özbaşına istədiklərini etmələri



düzgün deyil. Onların digər ölkələrdə də terror təşkilatları var. Bu təşkilatların bəyənnamələrində "erməni erməniye dəstək olmalıdır" fikirləri yazılır. Onlar terrorizmi dəstekleyir və buna maliyyə yatırımları edirlər. Bunun nəticəsində bədbəxt hadisələr baş verir. Minalar yerləşdirir və müxtəlif pis əməllərə el atırlar. Eləcə də ölkəmizdə baş veren hadisəni də qeyd edə bilərem. İki gün bundan önce jurnalistlərimiz Kəlbəcərdə minaya düşərək həlak oldular. Baş vermiş bu hadisə dünya ictimaiyyətində işıqlandırıldı. Onların xisliyi budur".

**Şəhər sakini Gülşən Əliyev-**  
va: "Kəlbəcərdə baş verən hadisəyə sosial şəbəkələrdə baxımda və çox pis oldum. Gənclərimiz öz torpaqlarımızda həlak olmasına istəməzdim. Müharibə başa çatса da hər gün evlərimizə şəhid xəbəri gəlir. Bu qədər xain xisliyə yalnız erməni milləti sahib olub. Mən Azərbaycanlı olaraq onların lobbilərinə və müxtəlif təşkilatlarına nifret edirəm. Hər birimi-



zə məlumdur ki, Fransa dövləti ermənilərin tərəfindədir. Dünya mətbuatı baş verən bu hadisələre qarşı susur. Azərbaycan vətəndaşlığı nə üçün mühabibədən sonra həlak olmalıdır. Onlar mina xəritəsini Azərbaycana təslim etsələr bu hadisələr baş verməz".

**Şəhər sakini Elvin Məmmədov:** "Ermənilərin vəhşiliklərini mən 1980 və 1982-ci illərdə Ukraynada egerlikdə olduğum zaman görmüşəm. Onlar özərini



hər zaman hegemon dövlət kimi göstərmək istəyiblər. Yerli əhalisi olan Ukrayna xalqı onların bu hərəkətləri barədə məlumat vermİŞDİLƏR. Ukraynanın Oblast şəhərində yerli əhalisi 20 nəfərdən ibarət erməniləri idman zalında döymüşdülər. Buna baxmayaraq onlar yənə öz pis əməllərindən el çəkinmədilər. Ona görə hər zaman onların başlarının üstündə dəmir yumruq olmalıdır".

**Şəhər sakini Fatimə Qasimova:** "Hər gün xəbərlərdə bu hadisələrə baxıram və pis oluram. 1988-ci ildən onların bu hə-



rəkətlərini qinayıram. Hətta mən uşaq olduğum zaman anam məni xəbərdar edirdi ki, erməni qonşumuz var ondan ehtiyatlı ol. Ona görə onlara qarşı nifratım var və hər zaman olacaq. Allah şəhidlərimizə rehmet etsin"

**Şəhər sakini Kənül Abbasova:** "Bir Azərbaycan vətəndaşı olaraq ermənilərin tördəkləri bu hadisələrə yaxşı baxmırıam. Ora-

da baş verən hadisələrə və şəhid olan vətəndaşlarımıza görə çox pis oluram. Mina xəritəsini bize versələr daha yaxşı olar. Bu səbəbdən insanlar həlak olurlar".

**Şəhər sakini Tərəne Süleymanova:** "Ermənilərin tördəkləri bu hadisələri çox pisləyirəm. Belə hallara son qoyulsa yaxşı olar. Torpaqlarımızı almış, lakin hələ də vətəndaşlarımız şəhid olur. Öz işləri ilə bağlı müxbirlər doğma torpaqlarımızda həlak olurlar və bu hadisə bize çox pis təsir etdi. İstəməzdik ki belə hallar olsun".

**Şəhər sakini Nərgiz Heydərova:** "Müharibə qurtarsa belə, hələ də vətəndaşlarımızın həlak olmasının xəberləri gəlir. Onlar bu mühabibəni davam edirlər. Nə üçün torpaqlarımızda jurnalistlərimiz həlak olmalıdır? Onların övladları, ailəsi və anası var. Bu onlar üçün eləcə de bütün Azərbaycan üçün böyük itkidir. Mən də bir valideyinəm və baş verən bu hadisələri eşidəndə çox pis oluram".

**Lətifə Abdiyeva**

**Fransalı deputat: Paris Yerevandə mina xəritələrinin verilməsini tələb etməlidir**

**F**ransa və beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etməlidir. Bunu Fransanın deputati Xanim Frederik Duma özünün Twitter heabında etdiyi paylaşımında bildirib.

"İkisi jurnalist olmaqla 3 mülki şəxs Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olub. İster Ermənistanda, istərsə də Azərbaycanda mülki şəxslər münaqışa girov olmalıdır. Hər iki təref beynəlxalq hüququqa əməl etməlidir. Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaların basdırıldığı ərazilərdə yerləşmə xəritəsini verməsini tələb etməlidir", - deyə, Fransalı deputat paylaşımında qeyd edib.

## Bakinin səbri yenidən tükənir və bu dəfə...

Düşmən hər bir həyatını itirmiş Azərbaycan vətəndaşına görə daha ağır və sərt borcumu ödəyəcək!

Ermənistən Azərbaycan xalqına qarşı tördədiyi hərbi cinayətlərə son verilmir.

Belə ki, Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində tank əleyhinə minanın partlaması nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, eləcə də digər media nümayəndəsi, AzəTAC-in reportoru Məhərrəm İbrahimovun, həmçinin Kəlbəcər rayon İH-nin Susuzluq kəndi üzrə icra nümayəndəsi Arif Əliyevin şəhid olmaları, dəha dörd nefərin isə müxtəlif dərəcəli qelpe xəsarətləri alaraq yaralanmaları sözügedən cinayətlərin davam etməsi anlamını daşımaqdadır.



Bu, həmin Ermənistandır ki, sonuncu mühabibədə tamamilə məhv olmaq dərəcəsinə çatdığını anladıqdan sonra istər beynəlxalq təşkilatların, istərsə də Azərbaycan dövlətinin ayaqları altına yixilaraq hərbi əməliyyatların da yandırılması üçün dizin-dizin süründürdü, yalvarıdır!

Beləliklə, erməni vəhşiliyinin qanlı əməllərinə daha biri də əlavə olundu. Halbuki, hərbi əməliyyatların dayandırılmasından 7 ay ötməsinə baxmayaq, Ermənistən 30 il boyunca, eləcə də, ikinci Qarabağ mühabibəsi dövründə torpaqlarımıza dösdəkləri külli sayıda minaların partlaması sebəbindən həyatlarını itirənlərin sayıları artmaqdadır. Və bu, həmin Ermənistandır ki, sonuncu mühabibədə tamamilə məhv olmaq dərəcəsinə çatdığını anladıqdan sonra istər beynəlxalq təşkilatların, istərsə də Azərbaycan dövlətinin ayaqları altına yixilaraq hərbi əməliyyatların dayandırılması üçün dizin-dizin süründürdü, yalvarırdı!

Beleliklə, rəsmi Bakının mina xəritələrini tələb etməsinə baxmayaraq, İrəvan bu tələbləri neinki yerinə yetirməkdən boyun qaçırır, habelə ərazilərimizə diversant-terrorcu qrupları göndərməklə yeni minalar döşətdirir. Nəticədə Ermənistən kobud şəkildə beynəlxalq hüquq normalarını pozur, eləcə də Cenevə və Avropa konvensiyalarında qəbul edilmiş protokolları, müddeala-ri heçə sayır.

**Ermənistən son vaxtlar tördədiyi bütün cinayətləri nədənsə "Amnesty International" və "Human Rights Watch", həmçinin avropalı strukturlar, qərb ölkələri, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən susqunluqla qarşılanır**

Bu baxımdan, belə qənaətə gəlmək olar ki, erməni tərəfinin hədəfi aydınır - Azərbaycan vətəndaşları arasında daha çox qurban sayılarına müvəffəq olmaq, eləcə də mina təhlükələri yaratmaqla öz doğma yurd-yuvalarından qovulmuş yüzminlərə azərbaycanlıların evlərinə, torpaqlarına dönüşlərini maksimum şəkildə yubatmaq, işğaldan azad edilmiş ərazilərdə bərpa-İNŞAT işlərinə mane olmaq.

Lakin daha bir düşündürүcü cəhet budur ki, Ermənistən insan hüquqları və prinsiplərini kobud şəkildə pozması bir sıra beynəlxalq insan hüquqları təşkilatları tərəfində etinəzliliklə qarşılanır, bu da əlbəttə ki, yenidən belli dairələrin ikiüzlü siyasetlərini ortaya qoymaqdadır. Misal üçün, Ermənistən son vaxtlar tördədiyi bütün cinayətləri nədənsə "Amnesty International" və "Human Rights Watch", həmçinin avropalı strukturlar, qərb ölkələri, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən susqunluqla qarşılanır. Bu dairələr 30 il boyunca Ermənistən Azərbaycanın torpaqlarını işğal etməsi barədə bir dəfə də olsun birtərəflə çıxışlar etməyiblər, o cümlədən, işgalçi qüvvələrin ölkəmizin beynəlxalq çərçivədə tanınan ərazilərdən işgalçi qüvvələrin çıxmaları barədə bayanat yayımlar, mina xəritələrinin verilməsi məsləsində də yekild, qəti qərarların, tələblərin olmadığı göz olduğunu dəstəkləyir.

Öger biz bu faktları görürkəse, demək ki, həm də belə qənaətə gələ bilərik - öger bu qurumlar, daire ve strukturlar Ermənistən qarşısında qəti tələblər qoymurlarsa, demək ki, istər dolayı, istərsə də bilavasitə terrorçularla əl-bir olduqlarını nümayiş, yaxud etiraf edirlər. Buna başqa cür necə ad vermək olar!

Və ya sözügedən məsələyə digər cinahdan yanaşaq: bu həmin qurum və təşkilatlar, siyasi daire və strukturlardır ki, Azərbaycan ərazilərində diversiya-terror hadisələri töredmək məqsədi ilə fəaliyyətə keçən, nəticədə saxlanılırlaraq hüquq qarşısına çıxarılan ermənilərin "hərbi əsir" adı altında azadlığa buraxılırlaraq geri qaytarılmalarını tələb edirlər (?!).

**Azərbaycanın öz ərazilərində bu dəfə daha qərarlı antiterror əməliyyatları keçirmək şanslarını artırır və bu qərarın hər an veriləcəyini də gözləmək mümkündür**

Lakin bütün bunlar baş verməye də bilərdi. Yəni Ermənistən mina xəritələrini Azərbaycana təqdim etseydi, terrorçu-diversant dəstələrini ərazilərimizə göndərməsədi bu gün hər kəs İrəvanın Bakı ilə sülhə doğru birə gedimləmək istədiyində olduğunu deyərdi. Ancaq bu addımdan imtiyət məntiqə Ermənistən yeni müharibə ab-havasında olduğunu göstərir, halbuki bu ölkənin nəinki müharibə aparmağa, heç ayaqda dayanmağa hali yoxdur. Revanşçılıq hissələrinin artması isə Azərbaycanın öz ərazilərində bu dəfə daha qərarlı antiterror əməliyyatları keçirmək şanslarını artırır və bu qərarın hər an veriləcəyini də gözləmek mümkündür. Ermənistən və onun həvadalarının isə buna qətiyyən şübhəsi olmamalıdır!

Düşmən hər bir həyatını itirmiş azərbaycanlılarının həyatına görə daha ağır və sərt borcumu ödəyəcək! Həmin düşmən ki, 44 günlük müharibə belə onun ağılına yerinə getirməyib və buna görə də özü-özündə günah axtarmalı olacaq!

Rövşən RƏSULOV



**I**yunun 4-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkışafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə təşkil olunmuş media-tur çərçivəsində Ermənistan işğalı dövründə tamamilə dağıdılmış Ağdam şəhərinin qalıqları ilə tanış olduq.

Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər dövlət orqanlarının əməkdaşları, həmçinin arxeoloq alimlər və kulturoloqlar iştirak edirdi.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkışafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Ağdam rayonunun işğaldən azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov media-tur iştirakçılara ermənilərin bu ərazilərde törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri baredə etraflı məlumat verdi.

Övvəlcə, şəhərdə əsası qoyulan tikintilərə baş çəkdik. Zəfər və İşgal muzeyləri, yeni yaşayış binaları, Ağdam Meşə Parkı, Sənaye Parkı və s. Hər tərəfdən tikinti gedir, yol çəkilir, su və elektrik xətləri çəkilir.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən mədəni irs nümunələri Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Dram Teatrı, "İmarət" kompleksi, Qiyaslı məscidi, Şahbulaq qalası, və s. tikiliyərə baş çəkdik. Da-ha doğrusu onların qalıqlarına. 30 ilə yaxın çəken işğal dövründə ermənilərin burada törətdikləri vandallıqlarla, vəhşiliklərə eyani tanış tanış olduq.

Ağdam şəhərində yeganə salamat qalan tikili Cümə məscididir, onu da minarələrini müşahidə qülləsi, özünü isə hərbçilərinin və heyvanlarının yaşayış yeri kimi saxlamağa məcbur olublar. Şəhər ətrafında isə yalnız Şahbulaq qalası salamat qalıb ki, onu da turizm mərkəzi, restoran kimi istifadə ediblər.

Bütövlükdə Ağdam şəhəri və kəndləri tamamile dağıdılıb. Belə kadrları yalnız müharibə getmiş şəhərdə görmək mümkündür, lakin Ağdam şəhərində müharibə getməyib. Stalinqrad və onun kimi dağlanmış şəhərlər uzun və ağır döyuşlərin yadigarı idi, Ağdam isə dinc dövrde qəsdən dağıdılmış, yer üzündən silinmiş yeganə şəhərdir. Xarabaliqlar şəhəri. Məhz buna görə, xarici jurna-



## "Kabuslar şəhəri" ndə



Və ya vaxtilə ən abad şəhərlərimizdən olmuş, son 30 ildə erməni işgalçıları tərəfindən tamamilə dağıdılmış Ağdam şəhərinin xarabaliqlarına fotosəyahət



listlər Ağdamı kabus şəhər adlandırırlar.  
1990-cı illərin ortalarında 3 il ərzində da-yandığım postları, düşmənlə atışdırığımız

2021/6/4 14:12

səngərləri keçmək başqa bir təessüratdır. 25 il keçib. Az qala ümidi biz itirdiyimiz bir vaxtda Ali Baş Komandanımız və şanlı ordu-muz bir möcüzə yaradaraq, Qarabağımızı qayıtdı. O vaxt yalnız binöklə baxa bildiyi-miz torpaqlarımıza indi sərbəst keçib gəzmək, baxmaq... Bu bir kiçik yazıya siğmaz. Bu təessüratlarımları ayrıca yazacağam, ona görə de burada sadəcə oxucularımızı fotosəyahətə aparmaq qərarına gəldim. Fotolar hər şeyi deyir. Bunlar danişan şəkillərdir.

Tezliklə burada hər şey dəyişəcək, bu xarabaliqların yerində yeni, müasir bir şəhər görəcəyik. Bu fotolar isə yalnız yaddaşlarda qalacaq. Erməni faşizminin və vandalizmi-nin tarixin yaddaşına köcmüş sənədləri ki-mi...

**Elçin Bayramlı**  
Fotolar müəllifindir





# “Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələri dostluq və qardaşlığa söykənir”

Bu gün Türkiye Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluq-qardaşlığa söykənir və uğurla davam etdirilir. Əlbəttə ki, dövlətlər arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixi dövrü əhatə edir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir.

Ulu Önder Heydər Əliyevin bir millet, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındaki münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərefində həyata keçirilən düzgün, məqsədyönlü siyasetin mənşəti nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb və keyfiyyətcə yeni müstəvidədir. Həm ikitərəflə for-



nindadır.

Heç kəsə sərr deyil ki, Türkiye-Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində ölkəmiz Türkiye ilə əməkdaşlığı daha da genişləndirir. Bütün bunlarla yanaşı, parlamentlərarası əlaqələr də çox uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyası ilə Türkçənin Ədalət və İnkışaf Partiyası ilə əməkdaşlığı verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələri bu baxımdan ən yaxşı nümunələrdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiye və Avropanı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımdan böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, Türkiye-Azərbaycan arasındaki dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiye qardaş, dost ölkə olaraq Azərbaycanın yanında olması fikirlərimizi bir daha təsdiqləyir. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluq, qardaşlığa söykənir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində vurğuladığı kimi, “ikinci Qarabağ müharibəsi zamanı Türkiye tərefində göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmən etdi. Bu, təbiidir. Çünkü iki qardaş ölkə daim bir-birinin ya-

ğını genişləndirilməsinin tərəflər üçün olduqca faydalı olacağını bildirib.

Xatırladaq ki, Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət və İnkışaf Partiyası xalqın etimadını qazanıb və bunu doğrudan bilib. Bütün sahələri əhatə edən əlaqələr parlamentlərarası müstəvidə də yüksək səviyyəyədədir. Səfər çərçivəsində bir sıra görüşlər, tədbirlər keçirilib və bu parlamentlərarası əlaqələrin daha da genişlənməsi məqsədi daşıyıb. Belə ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkışaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında

əməkdaşlığı dair niyyət protokolunu imzalayıblar. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkçənin hakim Ədalət və İnkışaf Partiyası Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşü zamanı YAP-AKP münasibətlərinin inkişafı, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birge fəaliyyət mexanizminin işlənilib hazırlanması, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkışaf Partiyası arasında əməkdaşlığı dair niyyət protokoluna uyğun olaraq, partiyaların rəhbər şəxslərinin, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birge fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib. Onu da bildirək ki, AKP-nin Ankarakadaki mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında da əməkdaşlıq imkanları, tərəfdəşlik əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual integrasiya yolları müzakirə olunub. Bu və ya digər əlaqələr ölkələr arasında dinamizmi möhkəmlənərək keyfiyyətə yeni mərhələyə qədəm qoymasını bir daha göstərmiş olur. Azərbaycan Prezidenti, YAP-in Sədri İlham Əliyev və Türkiye Prezidenti, AKP Sədri Rəcəb Tayyib Ərdoğan arasındaki səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin inkişafına böyük töhfə verməkdədir.

Nəzakət ƏLƏDDİNQIZI

## YAP Səbail rayon təşkilatının əməkdaşları və gənclər Kəlbəcərdə minaya düşərək Şəhid olan jurnalistlərin xatirə guşəsini ziyarət etdilər

YAP Səbail rayon təşkilatının əməkdaşları və gənclər Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərək xain erməni minasının partlaması nəticəsində Şəhid olan jurnalistlər - AZTV-nin operatoru Sirac Abışov və AZERTAC-in müxbiri Məhərrəm ib-



rahimovun Şəhidlər xiyabanının yaxınlığında yaradılan xatirə guşəsini ziyarət etdilər, öncə gül dəstələri düzdülər və Şəhid media işçilərinin əbediyyəşar, əziz xatirəsi ehtiramla yad etdilər.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrin icrası ilə əlaqədar işgaldən azad edilmiş Kəlbəcər rayonu-



## Sənədsiz evlərin qeydiyyata alınması mümkün olacaq



“Bəki şəhərində və digər ərazilərdə ənənəvi elektrik xətlərinin özü-daşıyan izolyasiyalı naqillərə əvəz edilməsi sənədsiz evlərin qeydiyyatına imkan verəcək”. Bu barede Oxu.Az-a açıqlamasında “Azərişq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə məlumat verib. Onun sözlərinə görə, “Azərişq”ın paylayıcı şəbəkələr üzrə qurduğu “Ağıllı Şəbəkə Konsepsiyası”nda ərazinin tam infrastrukturunun öyrənilmesi üçün 3D xəritəçilik sistemi, innovativ kabel xətlərinin tətbiqi və izolyasiyalı mühafizəli kabel xətlərinin tətbiqi nəzərdə tutulur:

“İzolyasiyalı kabel xətlərinin tətbiqi “Ağıllı Şəbəkə Konsepsiyası”nın təmel elementidir. Hansı ki, bu xətlər yalnız bir kabel və bir dayaqdan ibarətdir. Belə olduğu halda onun etibarlılığı dəhə yüksəkdir. Mühafizə zolağı ənənəvi elektrik xətlərinə nəzərən izolyasiyalı kabel xətlərində dəfələrlə az - cəmi iki metrdir. Bu isə yalnız dayağın özünün mühafizə zolağı var. Bununla da mühafizə zolağını biz faydalı torpaq sahələri kimi istifadə edə biləcəyik”.

Qurumun rəsmini eləva edib ki, ikinci məsələ isə elektrik veriliş xətlərinə yaxın ərazidə tikilən və sənədlişməsində problem olan tikililərlə bağlıdır. Araz Məmmədzadə bildirib ki, mühafizə zolağı az olan izolyasiyalı xətlərin Bakı şəhəri və digər yaşayış ərazilərində çəkilməsi ilə sənədlişmə prosesinə töhfə verilə bilər: “Biz bununla da yüksək gərginlik xətlərinin mühafizə zonasında yerləşən sənədsiz evlərin qeydiyyatı və sənədlişdirilməsi, təhlükə ehtimalının aradan qaldırılması səbəbindən mümkün olacaq”.

O qeyd edib ki, izolyasiyalı kabel xətlərinin tətbiqinə dair Xirdalan, Qobu xəttində pilot layihə olaraq bir ilə yaxın müddətdə təcrübələr aparılıb və ilkin olaraq isə Şuşa şəhərində tətbiq edilib: “Artıq Bakı və digər ərazilərdə də özüdaşyan izolyasiyalı yüksək gərginlikli naqilləri kabel sistemində keçirmək üçün təkliflər hazırlanıb”.



Beli, bu gün ölkemizdə hər bir tarixi günü Ali Baş Komandanımız İlham Əliyev cənablarının "Dəmir yumruq" siyasetinin gücü ilə Rəşadətli Ordumuzun əsgər və zabitlərimizin igidliyi ilə Qarabağı işgaldən azad etməsi sevinci ilə qeyd edirik. Bu qələbə "Dəmir yumruq" siyasetinin qələbəsi, xalqımızın müstəqillik arzularının gerçəkləşməsi idi. Bu yol - 15 iyun, 1993-cü il Ümummülli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın, dövlətimizin xilas olmaq yolunun daha möhkəm olmasına davam etdirən Ali Baş Komandanımızın Qarabağı özümüzə qaytarmasının Milli Qurtuluşdan başlanan yoludur.

Bu yol Azərbaycan xalqının, ilk növbədə, dövlətçiliyini itirməkdən xilas olduğu yol idi. 28 il əvvəl uğuruma gedən xalqın əlindən Ulu Öndər Heydər Əliyev tutdu. Dahi Öndər Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi, həm de müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənzəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Belə bir de-

## 15 iyun - Azərbaycanın, bütöv bir xalqın məhv olmaq təhlükəsindən xilas tarixidir



**Seyfəddin Əliyev,  
YAP Masallı rayon təşkilatının  
sədri**

yim var: "adını tarixə yananlar, adı ile tarixi yananlar". Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflər həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummülli Lideri kimi adını tarixe qızıl həriflərle yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimiz qəlbində əbədiyyətə qəder yaşayacaqdır.

### Milli qurtuluşdan başlanan yol bu məkanın da inkişafına hərtərəfli təkan verdi

Müxtəlif tarixi hadisələrlə əlamətdar olan günlər çoxdur. Lakin 15 iyun Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan

və həmin günlərdə onun gelecek həyatını müəyyən edən böyük başlanğıcların əsasını qoyan tarixi gündür. Eyni zamanda, 1993-cü ilin 15 iyununu zirvə hesab etmək olar. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərək edənlər üçün çox ezzidir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük içtimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşıyan, hadisələri gözleri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlizər oğlu Əliyevdir. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratik ləşdirilməsi insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz vahid Avropa ailesinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə "Ösrin müqaviləsi" və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının

əsası qoyuldu. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi. Görkəmlə dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından olan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpek yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xələrinin çəkilişi kimi global layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev döhasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, həmin tarix xalqımızın mübarizələrə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Dahi Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsre hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Məhz ötən dövrde qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda

Azərbaycanın gələcəyi daha işqli və fıravon görünür. Çünkü müstəqil Azərbaycanın idarəcilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasetinin davamçısı Cənab İlham Əliyevin uğurlu diplomatik siyaseti ilə Azərbaycan güclü iqtisadiyyatı malik olan dövlətə sevrilib. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilmesi və 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ilə ilə Azərbaycan tarixinə yazılmış, Qarabağı işğaldən azad etməsi, məhz son 17 ilə Prezident, Ali Baş Komandanımız İlham Əliyev cənablarının diplomatik siyaseti, Güclü, Müzəffər Ordumuzun, igid əsgər və zabitlərimizin rəşadəti ilə qalibiyət əldə etdik. Bir sözə, məhz Ümummülli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamlı daha yüksək inkişafə doğru addımlayır. Bu gün bütün dünyani ağuşuna alan koronavirusla mübarizədə belə Prezidentimizin apardığı dərin düşünülmüş uğurlu addımları hər bir Azərbaycan vətəndaşın qürur duyur. Çünkü dövlət başçımızın atıldığı hər bir uğurlu addımı xalqına, dövlətinə olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti nümayiş olunmaqdadir. Bu yolda xalqımız daima və əbədi olaraq öz Prezidenti ilə həmşəyidir!

## "Nar" şəbəkəsi Hadrutda və Cəbrayılda!



Qeyd edək ki, öten ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə LTE-A texnologiyası ilə ötürülən data trafikinin həcmi 22% artıb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 82%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Qeyd edək ki, "Nar"ın internet şəbəkəsi ölkə ərazisinin 89%-ni, ölkə əhalisinin isə 99,9%-ni əhatə edir.

Xatırladaq ki, Vətən mühərbiyi dövründə "Nar" səyyar baza stansiyaları vasitəsilə işgaldən azad edilmiş əraziləri mobil rabitə ilə təmin etdi.

"Azerfon" şirkəti ("Nar" ticaret nişanı) 21 mart 2007-ci ilde fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərisinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etdi və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmet göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzəre-çarparaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim edib.



## ABŞ-in "Troya atı" olan USAID-i Azərbaycanda kim və niyə "bəsləyir"?

*Məsələ agah olsa da, "atın" yəhərində oturan hələ də onu istədiyi səmtə "çapır"*

Troya müharibəsi əfsanələrindən birinə əsasən, 10 illik nəticəsiz müharibədən sonra yunanlar böyük taxta at düzəldirlər və içərisində bir dəstə əsgər gizlədirilər. Atın bir tərəfində yazılırlar ki, bu at döyüşkən Afinaya hədiyyədir. Troyalılar atı dərtib şəhərə aparırlar. Həmin gecə yunan qüvvələri atdan çıxıb ordunun daxil olması üçün qapıları açıdlar. Yunanlar şəhərə daxil olurlar və Troya süqutu uğrayır...

### USAID Cənubi Amerika polislərinə işgəncə taktikaları öyrədib...

USAID 1961-ci ildə kasib ölkələrin əhalisinin "ürək" və "beyinlərin" qazanmaq üçün yaradılmış qurumdur. Bu məqsədlər üçün USAID özəsənətini "ictimai feallıq, iqtisadi və ya humanitar yardım" adı altındada gizlədirdi.

"Soyuq mühərabənin" siyasi rüyaçıları olaraq USAID Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "ön kəşfiyyat destəsi" olaraq hədəf ölkələrdə məxfi əməliyyatlarının ilkin təşkilatı kimi istifadə edildi. USAID-in ən biabırı fealiyyətlərindən biri, məsələn, "cənub konus" (Cənubi Amerikanın Şərqi sahili boyu) ölkələrində icra etdiyi polis əməkdaşları üçün təlimlər idi ki, həmin təlimlərde polis əməkdaşlarına hətta işgəncə taktikası öyrənilirdi.

### Məhz Riçard Kozlariçin dövründə USAID-in Azərbaycandakı fealiyyətləri çəçəklənməyə başladı

USAID-i Azərbaycana getirən isə ABŞ-in Azərbaycandakı ilk səfəri olmuş və bütün post-

sovet məkanında "rəngli inqilablar atası" kimi tanınan Riçard Mayls olmuşdu və bu, məhz xalq cəbhəsi dövründə baş vermişdi.

Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyətə gələsindən sonra Dövlət Departamenti Maylsın fealiyyətinə narazılıq etmiş və o, qatı Azərbaycan düşməni olan Riçard Kozlariçin dövründə USAID-in Azərbaycandakı fealiyyətləri çəçəklənməyə başladı. Kozlariç haqqında isə biz ətraflı olaraq hələ 6 il əvvəl - 2015-ci ildə məlumat vermişdik.

LINK: <https://sesgazeti.az/news/opposition/521335.html>

### USAID bir çox postsovət ölkələrində qovulub

Son iller ərzində informasiya texnologiyalarının inkişafı USAID-in əsl mahiyyəti və məramı haqqında məlumatların yayılması, ifşasına kifayət qədər kömək edir və bu, MKİ-nin gizli bölməsi olan qurum bir çox ölkələrdən, o cümlədən eksər MDB ölkələrindən qovulmuşdu.

USAID indi ən çox feallıq göstərdiyi ölkələr Ukrayna, Moldova, Gürcüstan, Ermənistən, və çox təessüf ki, hələ də (!) Azərbaycandır. Çünkü bizlər bizim ölkədən başqa bütün digər ölkələrdə USAID-in "demokratiya" göstərdiyi "dəstəyin bə-



rələrini" görürük. Postsovət ölkələrindən başqa isə USAID əsasən Afrika ölkələrində fəaliyyət göstərir.

### "Troya atı" hesab olunan USAID-in yəhərində qatı islamofob və türkofob, irqçi Samanta Pauer oturub!

Yaxşı bu faktları bilə-bilə, çox maraqlıdır ki, bəs "Troya atının" Azərbaycanda kim(lər) "bəsləyir"? Kim gecə gündüz gözləyir ki, "taxta atın" içindən çıxanlar bizim ölkəmizi de USAID-in qarışdırıldığı digər ölkələrin gününə qoysun? Xüsusən, nəzərəalsaq ki, hazırlıda bu atın yəhərində sirf (!) ermənipərest, islamofob və irqçi, bizi, ümmülikdə isə bütün türkləri "vəhşi" adlandıran Samanta Pauer ayləşib?

USAID-in Azərbaycanda fealiyyətini təmizləyən heç bir hüquqi sənəddə adı yoxdur. Sədəcə, gəlib oturublar burda - Azərbaycanda və "sağa sola" pul paylayıb "tərəfdəş" əldə edirlər. İnsanlar həmişə haqlı olaraq soruşular ki, axı bu USAID-in marağı nədir ki, ölkəmizdə müxtəlif dırnaqrarası laiyələr adı altında boş yerə bu qədər pullar xərcleyir. Ancaq

## "Təbliğatımızı gücləndirməli və erməniləri ifşa etməliyik"

"Hamimizə məlum olduğu kimi, işgal olunmuş ərazilərdə azərbaycanlılara məxsus bütün qəbirlər, qəbristanlıqlar ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və bu qəbirlərdən azərbaycanlıların sümükləri çıxarıllaraq açıq şəkildə saxlanılıb, yerlə yeksan olunubdur. Bu, bir daha ermənilərin han-

si mənəviyyata sahib olduğunu göstərir və

eyni zamanda ermənilərin Azərbaycan xal-

qına olan düşmənciliyinin göstəricisidir." Bu

sözləri SİA-ya verdiyi açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat vurğulayıb ki, onlar bizim insan-

ıları qətlə yetirmək kifayətləndərlər,

qəbirlərimizdən, ölülərimizdən belə qısa

almağa çalışıdlar ki, bu insanlıqdan kənar bir davranışdır.

"Dünyasını dəyişmiş bir insanın qəbrini qazaraq oradan onun sümüklərini çıxarmaq tamamilə mənəviyyatdan, insanlıqdan uzaq davranış və yanaşmadır ki, Azərbaycan xal-

qı buunu ermənilərdən növbəti dəfə gördü.

Bu, elbəttə ki, beynəlxalq hüquqa da ziddir. Beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar buna münasibet bildirməlidirlər. Azərbaycanda olan terrorçuların, erməni terrorçularının azad olunmasına çağrış edən təşkilatlar, qurumlar ermənilərin vəhşiliyinə de qıymət verməlidirlər, bu əməlliəti pisləməlidirlər və bununla bağlı Avropa Şurası və digər qurumlar öz reaksiyalarını ortaya qoymalıdır, ermənilərin bu kimi əməllerini pisləməlidirlər. Çünkü, bu kimi əməller pislənilmedikcə, ona hüquqi qıymət vermedikcə növbəti illerdə də təkrarlanıb.

Ümumilikdə götürdükdə, bu hərəketlər hüquqa, hətta Ermənistən özünün mənsub olduğunu iddia etdiyi xristianlıq dininə də ziddir. Bütün səmavi dinlərə insanlara, eləcə də ölmüş, dünyasını dəyişmiş insanlara hörmətlə yanaşmaq vacib sayılır. Yəni, bütün dinlər öz ardıcıllarına bunu vacib bıfurur ki, dünyasını dəyişmiş insanların qəbirlərinə hörmətlə yanaşılsın. Hətta, dinlərə

bellidir ki, xərcənən pullar hecdə boş deyil hörmətli həmvətənlər. Bilsəydimiz ki, bu müftə pullar hesabına onlar ictimaiyyət (daha doğrusu ölkəmiz əleyhinə işləyən siyasi təşkilatlar və QHT-lər arasında nə qədər "dağaq" qazanıblar, belə sual vermərdiniz!

### USAID-in taktikası Hitlerin Bakı tortundan heç də fərqlənmir

Məqsəd isə, elbəttə ki, ABŞ-in bəlli dairələrinin heç de gizli olmayan məqsədidir: sırf ABŞ-in maraqların xidmət edən qüvvələri hakimiyətə getirmək və bütün dünyada hökmədarlıq etmək. Bəs niyə Hitler Bakı xəritəsində hazırlatdırdığı tortun üstüne şokolad töküb yeyirdi? ABŞ-in strategiyası eyni olsa belə, taktikası fərqlidir. ABŞ artıq müxtəlif rəngli inqilab və çəvrilişlərə üstünlük verir...

İndi isə yenidən qayıdaq yازının evvelindəki hekayəye. Troya şəhərində tanrı Apollonun kahini olan Laokoont "atı" görəndə qışqırı : "Quidquid id est, timeo Danaos et dona ferentes!"(Bu nə olur-olsun, lakin mən danaylara (yunanlara) inanıram, hətta hediyə bele getirənlərə" və bu hediyəni yandırmağı təklif edir. Lakin troyarılar onun sözünü baxmır və "atı" sürüyüb getirirler düz şəhərin mərkəzinə. Sonu isə tarixdə Troyanın süqutu kimi qalır...

**Rövşən RƏSULOV  
P.S. Yəqin biz də nəticə hasıl edərək, bu "Troya atı"ni ölkədən qovsaydıq pis olmazdı.  
Qoy Samanta Pauer öz "atını" aparıb sevdiyi Ermənistan tərəfindən qəşənmişdir. Bəlkə Paşinyan bu "ata" minib bir dəfəlik Ermənistəndən ABŞ-a qoşmaqla regionu özünün sərsəm siyasetindən qurtarar. Amma onu da bilmək olmaz ki, Paşinyandan sonra bu "ata" daha kim minəcək. Əsası isə budur ki, kim, hərada minirsə-minsin, təki Azərbaycandan uzaq olsun...**

## "Koçaryanın diqqətdən qaçırdığı "siyasi səhv"..."

Artıq, məlum olduğu kimi, Ermənistanda seçki kampanyasına start verilib. Ötən gün, Ermənistən Aqarak bölgəsində "seçiciləri" qarşısına şıxan "Ermənistən" blokunun lideri Robert Koçaryan erməniləri gələcək planları barədə məlumatlandırdı.

Qeyd edək

ki, ilk olaraq, Naxçıvana açıla-çaq dəhlizlə bağlı danışan Koçaryan "humanistin biri" olduğunu ortaya qoysaq,



kommunikasiyaların blokdan çıxarılmasının təref-darı olduğunu, dəmir yolunun işinə qarşı olmadığını bildirib. Amma, buna baxmayaraq, Robert, nədənsə, "dəhliz" sözünün onu çox narahat etdi-yini bildirib. Şübə yoxdur ki, Koçaryan qorxudan bu dəhlizdə Türkiyənə yərən yararlanma biləcək. Amma, gəlin, Koçaryanın bu nigaranlılığı onun erməni xəfliliyi ilə əlaqələndirməyə çalışımayaq.

Beləliklə, elinə düşən imkandan istifade edən sabiq ikinci prezident bu dəfə de Paşinyan və onun səlahiyyətliləri barədə "kaç kəlmə" deməyi "özünün mənəvi" borcu bilib.

Koçaryanın dediyindən belə başa düşülür ki, Nikol Paşinyan hakimiyətdə olduğu ərefədə Ermənistəni neinki Rusiyaya, sən demə, dönya in heç bir ölkəsinə sevdire bilməyib. Ay səni...

...Ölkədə iqtisadiyyat ölüb, işsizlərin sayı artıb, yoxsulluq o həddə çatıb ki, hətta "məğrur erməni vətəndaşları" son zamanlar küçələrə çıxıb dilənməyə başlayıblar. Təbii ki, bütün bu baş ve-rənlərə bigana qalmağı "özünə ar bilən" Koçaryan mehə buna gərə də, yeni seckilərə qoşulub. Məraqıldır ki, Robert bu seckilərin qalib olacağını da istisna etmir.

"Bir ölkədə ki, inkişaf etmiş iqtisadiyyat özən uzunluğuna rövnəq vermir, həmin cəmiyyət dağılmışdır". Koçaryan bunu deyərən, ermənilərə bəxş edəcəyi təkcə keyfiyyətli həyat və tibbi xid-mətlərdən bəhs etmediyinə də eyham vurub.

Onun dediyinə görə, hakimiyətə gələndən sonra Ermənistanda hər şey gözəl olacaq. Sabiq ikinci prezident burada da ona ayama kimi yapışdırılan təvəzükkarlıqdan qurtula bilməyib. Hələ bir Nikol və onun səlahiyyətlilərinin ünvanına da bir xeyli döşəyib. Koçaryanın dediyinə görə indiki hakimiyət bu gün iki uğuru ile öyüne biler: ölkədə ölen və ölkədən qaçanlarının sayının coxluğu ilə... Nə deyəsən, baş nazırıliyə iddialı biri kimi, Robert tərəfindən səsləndirilən haqlı iraddır, bura da ona bir "malades" də emək olardı, amma..

...Amma, deyəsən, Koçaryan burada Nikolun "taxta qapısını" döymək bir az "siyasi səhv" yol vermiş olur. Xatırladaq ki, Koçaryan erməni hakimiyətində olduğu 10 il ərzində (1998 -2008) Ermənistəndən qaçanların sayı "pik" həddə çatmışdır. Qeyd edək ki, hələ 2002-2005-ci illərdə ölkənin 95-122 min vətəndaşı Ermənistəndən kənarda işləmek üçün getmiş və bunların ek-səriyyəti isə sonradan ailələrinin yanlarına apara-raq geri qayitmaqdən imtina etmişdilər. Koçaryanın diqqətindən çıtdıraq ki, onun 10 illik hakimiyətinin təkcə üç ili ərzində Ermənistəndən qaçan ermənilərin ümumi sayı ölkə əhalisinin 4.6 faizini təqdim edirdi. Təkrar edirəm, 10 illik hakimiyətinin təkcə 3 ili ərzində...

... Burada Roberta tövsiyə kimi demək lazımdır: gələn dəfə seçici qarşısına çıxarkən belə "siyasi səhv'lərə" yol verməsin...

**Ağasəf Babayev**

tin qeyd etdiyi kimi, sanki bu yerlərdən, bu ərazilərdən vəhşi bir millət, vəhşi bir xalq keçib və bu vəhşiliyin bu gün real nəticələriనi görürük. Biz, elbəttə ki, qısa müddədə bu əraziləri bərpə edəcəyik, bölgəni, bu əraziləri dönya in ən abad, ən gözəl bölgələrindən, yerlərindən birinə çevirəcəyik. Bununla Azərbaycan bir daha dünyaya göstərəcək ki, Azərbaycan xalqı yaradan, quran xalqdır, erməni ise dəğidən, vəhşi bir xalqdır və bu gün işğaldan azad edilən ərazilərdə Ermənistən atlığı addımlarda bu özünü açıq şəkildə göstərir", deyə Ceyhun Məmmədov bildirib.

**Inam Hacıyev**





## "Erməni nadürüslər üçün heç bir dəyər yoxdur"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

*- Elşən müəllim, erməni terrorçu hərbi birləşmələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina partladılmasını davam etdirirlər. Dünya birliyi isə hələ də ikili yanaşma nümayiş etdirir. Buna sizin münasibətinizi bilmək istəyirk?*



yoğrulub. Onlar qan görəndə, insan ölümü görəndə lezzət alırlar. Eynən manyaklar kimli. Ona görə də bu terrorçuları məcbur etmek lazımdır ki, həmin xəritəni versinlər. Məcburetmənin isə ən gözəl üsulu məhkəmə qətnaməsidir. Ümid edirik ki, Beynəlxalq Məhkəmə bu məsələ ilə bağlı ədalətli qərar qəbul edəcək.

*- Ermənistən keçmiş prezidenti Serj Sarkisyan bildirib ki, "Paşinyanın yerinə olsayıdım öz başıma güllə vurub öldürərdim". Nəyə görə, 2016-ci il aprel məglubiyyətinə görə Sarkisyan özünü güllələmədi?*

Sarkisyan da elə eynən Paşinyanın bənzəri və başqa tayidir. Onlar ikisi de eyni mahiyyətdə, ağında və ruhda olan biriləridir. Belələrinin beşi birinə dəyməz, biri beşinə. Hamısı da artistlik edir. Hərgah, eyni bezin qıraqlarıdır. Sarkisyan elə ürəklə və cürətlə idisə həmin gülləni 2016-da birinci öz başına vurmali idi. Çünkü məglubiyyətlərinin təməli onda qoyulmuşdu. Sadece bunlar bilirsinizmi niye bir-birini qırırlar? Ona görə ki, Ermənistən ümumən tənəzzüldədir, bu ölkədə aləm dəyib bir-birinə, ağız deyəni qulaq eşitmər, idarəciliyədə xoas hökm sürür, hamı ittiham edir, hamı aqressivdir. Belə olan halda isə kimin kimlə düşmənciliyi varsa, dərhal fürsətdən istifadə edib qisasını alır. Hərcənd günah hamisindədir. Əsas da Ermənistəni indiye qədər idarə edənlərdir. Daha dəqiqi, nə Paşinyanda bir qram ağıl var, nə də Sarkisyanada. Ona görə Ermənistən bu gündədir. Ona görə Ermənistən çabalayır, məhv olur, yox olur. Ermənistən indiye qədər bir ağılli rəhbəri olsayıdı vəziyyət bu yere qədər gəlib çıxmazdı.

*- Ermənistən-Azərbaycan dövlət sərhədindəki gərginlik nəticə etibarı ilə müharibəyə goturib çıxara bilərmi?*

Azərbaycan əsgəri, Azərbaycan sərhədçisi, Azərbaycan vətəndaşı öz torpağını hər zaman canı və qanı bahasına qorumağa hazırlıdır. Əgər bundan sonra da təxribatlar davam etsə düşmənin cavabı dərhal verilecek. Ermənistən qorxaq dövlətdir. Erməni əsgəri də öz dövlətine bənzeyir. Qorxaq isə həmişə öz məqsədini gizlin və namərdə həyata keçirməye çalışır. Ona görə hər yerdə oğrun-oğrun mina basdırıblar. Ona görə insan ölümündən zövq alırlar. Çünkü üzbeüz gelməyə, döyüşməyə cəsərətləri yoxdur. Cəsərətləri olmadığına görə də dərinə gedə bilməyəcəklər. Yox əgər getmək istəsələr Azərbaycanın "dəmir yumruğu" bu quldur və terrorçuların başını növbəti dəfə əzəcək. Bu-na hər kəs əmin olsun.

Gülyana

## Putinin qızı illər sonra ortaya çıxdı!

**S**əxsi həyatı ve ailəsi ilə çox az tanınan Rusiya prezidenti Vladimir Putinlə bağlı xəbər var. SİA-nın xarici mətbuatı istinadən verdiyi məlumatə görə, Prezident Vladimir Putinin kiçik qızı Katerina Tixonova illər sonra kameralar qarşısına çıxb. "Washington Post" qəzetiindəki xəbər görə, 34 yaşlı Tixonova Rusyanın aparıcı iş konfransına qatılıb. Moskva Dövlət Universitetinin Riyazi Tədqiqat Kompleks Sistemlər İnstitutunun direktor müavini Tixonova konfransda çıxış edənlərdən biri olub.

34 yaşlı Tixonova, İsveçrənin Davos şəhərində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, Beynəlxalq investisiya mübahisələrinin video bağlantısı ilə iclasa qoşulub. Cümə günü paneldəki altı dəqiqəlik bir dialogunda Tixonova, digər layihəsi olan Innopraktika Fondunda müraciət edərək, "elmi texnologiyalar" adlandırdığı investisiyaların artırılmasının və cibliyin vurğulayıb.

Tixonova yekun nitqini söyləyərkən Sankt-Peterburq Dövlət Universiteti və panelin moderatoru Nikolay Kropachev zarafat edib. Lakin, bacarıqlı bir nitqi ilə ədliyyə naziri tərəfinən susdurulub.

Lətifə Abdulyeva

## "Əsası olan erməni nigarançılığı..."

D oğrudan da, yaman pis şeymiş bu nigarançılıq... Men bunu ermənilərin bugünkü yaşantılara istinadən deyirəm. Belə görünür ki, "əzabkeş xalq" yənə də nigarançılıq məngənəsində "boğulur". Qarşıda keçiriləcək seçki, bu seçkinin qalibinin kimliy ilə bağlı nigarançılıq "məsum erməni xalqına" dinclik vermir. Onlar nigardırlar, ona görə ki, birdən, işdi də, olmadı elə, oldu belə, yəni Robert Koçaryan yenidən başının dəstəsi ilə gəlib oturdu Ermənistən yeni rəhbərliyində. Bəs onda, necə olacaq, təbii ki, bu halda ermənilərdən çox ruslar qazanacaq. Əslinə qalsa, bütün ermənilər deməsə də, amma əksər ermənilər bu fikirdədirler.



Deyim ki, bunun üçün onların əllərində bəzi "real əsasları" da var. Nədir bu "real əsaslar"? Məsələ bundadır ki, bu gün, yəni seçki ərefəsində ermənilər arasında Nikol Paşinyanın fərqli olaraq, Robert Koçaryanın reytingi gündən-günə qalxmaqdadır. Maraqlıdır ki, ermənilər bütün bu baş verənləri Rusiya prezidenti Vladimir Putinin Ermənistəna qarşı hazırladığı növbəti planlarından biri kimi qələmə verirlər. Bəs, belə olan halda, görəsən, bu plana qarşı necə mübarizə aparmaq olar?

### ...Bax, dediyim kimi, erməniləri "üzən" nigarançılıqlardan biri və bəlkə də ən əsası budur

Amma etiraf edək ki, bəzi ermənilər Putinin Ermənistəna "yenidən el qatmaq" istəməsinə baxmayaraq, Qərbin İrevani dəstəkləməyi dayandırmayacaqlarına emindirlər. Çünkü onların düşüncəsinə görə, bu gün Qərbin "erməni tarixinə", ümumiyyətlə bu ölkənin keçmiş və bu gününə verdiyi töhfələrə görə bu, heç cür mümkün deyil...

Bundan əlavə, axı Ermənistən bölgənin əsas "demokratik dövləti" olaraq Qərbin, əslində, əlap elə dünyənin, yaddaşına adını "qızıl hərflərlə" yazdırıb və təbii ki, belə bir "demokratiya mütəssəməsinin" qəyyumluğundan imtina etmək düzgün olmazdı. Erməni düşüncəsinə görə, bunu dünyənin bütün "erməniseverləri" yaxşı anlayıllar.

Bundan əlavə, Qərb Ermənistənda Robert Koçaryanın hakimiyətə gəlməsi ilə tekçə onun yox, hem də Rusyanın faydalanaçığını yaxşı görür.

Yadınızda olmalıdır, Rusiya o vaxt "xalqın inqilabı" nəticəsində hakimiyətə gələn Nikolai ləkələmək üçün nələr etmədi? Amma Putin ünvanı səhv saldığını sonradan anladı. Yenə də ermənilər görə, o, anladı ki, Ermənistən onun üçün Gürcüstən olmadığı kimi, Paşinyan da Saakaşvili deyil. Bundan əlavə erməniləri, ruslar gürçülər kimi aldatmaq fikrində düşmənilər.

### Çünki o vaxt aldənib Saakaşvilini hakimiyətdən qovan gürcülər indi onun "həsrətini çekirər"...

...Bu gün Putinin Qafqazda yüksək paylı böyük bir oyun oynadığını bildirən ermənilər, bu oyunun əsas risk merkezində Ermənistən dayandığını bildirirlər. Ona görə də erməni kimi, "vətənpərvər bir xalqın" nigarançılığı başadışuləndir.

Ağasəf Babayev

## Qaqık Sarukyan: "Ölkəmizin təhlükəsizliyini yalnız Rusiya təmin edə bilər"

**B**u gün, ilk növbədə, ölkəmizin təhlükəsizliyini təmin etməliyik. SİA Ermenistana məxsus armenian-report.com saytında yayımlanan məlumatə istinadən xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistən" Partiyasının lideri Qaqık Sarukyan gənclərlə görüşündə söylədi.

"İnsanlar gərgindirlər, həyəcan keçirirlər, həyəcanlanırlar və men demişəm ki, ölkəmizin, dövlətimizin, xalqımızın əsas problemi ilk olaraq təhlükəsizlikdir. Ölkəmizin təhlükəsizliyini də yalnız Rusiya təmin edə bilər. Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə yeni bir hərbi-siyasi sənəd imzalanmalı və daha sonra başqa addımlar atılmalıdır", deyə Sarukyan bildirib.

Qaqık Sarukyanın görə, seçiləcəyi təqdirdə, təhsil sektorunun əlcətan və keyfiyyəti olmasına diqqət yetirəcək. Gənclərin mənzillə təmin olunması məsələsinə toxunan Qaqık Sarukyan inzibati ərazilərdə mənzillərin tikilməli olduğunu və gənclərə əvvəlcədən ödənişsiz və faizsiz verilməli olduğunu söyləyib.

"Mənzillər üçün 60-75 min pul ödənilməli və deyək ki, 10-12 ildə həmin mənzillər gənclərin mülkiyyətinə çevriləlidir", deyə Qaqık Sarukyan pafoslu vədələr verib. Sonda Qaqık Sarukyan, partiyaya qoşulan yüzlərlə gənclərə üzvlük vəsiqələri təqdim edib.

Xatırladaq ki, Ermənistən növbədənə kar seçkilərə sayılı günlər qalib və bu ölkədə artıq seçki kampaniyası başlayıb. Göründüyü kimi, nəmizədlerin her biri vədələr vermekdə davam edirlər. Belə bir təcrübə, hətta hiyləni Nikol Paşinyanın təcrübəsində öyrənen nəmizədlər söz verməklə, vədələr vermeklə seçiciləri cəlb etmək, səs qazanmaq niyyətindədir və bir sözə, bütün vədələr daxili auditoriyaya hesablanıb. Əslində isə, Ermənistən hər hansı bir layihə, yaxud hansısa bir planı reallaşdırmaq potensialı yoxdur və bunu da bütün nəmizədlər özləri hamından yaxşı bilirlər.

Inam Hacıyev





Neyə görə məhz bu iki ölkə rəhbərlərinin görüşü daim diqqət mərkəzində olur? Neyə görə evvələr məhz belə görüşlərdən digər dünya ölkələri özlərinin taleyinin həlli-ni gözləyirdilər? Belə ki, artıq gözləyirdilər demək olar. Belə ki, Azərbaycan öz taleyini öz əlinə alaraq bu "asılılıq" ənənəsini dəyişdi. Və eger Azərbaycan indi bu görüşdən nəsə gözləyirsə də, o da görüşəcək hər iki tərəfin Ermənistana olan təsir imkanlarında istifadə edərək, onu Azərbaycanın bütün şərtlərini qəbul etməkdən başqa yolun olmadığını birləşfələk başa salmalarıdır...

Amma qayıdaq görüşün əhəmiyyətinə. Görüşün qəflətən və əslində, təcili təşkil hənsi zərurətdən yarandı? Belə ki, artıq bir o qədər də fəvqəl birgə müdaxilə tələb edən hər hənsi bərabər təhdid yoxdur. Bütün mövcud problemlər illər boyu davam edən mübahisələrin və proseslərin davamıdır. Yegane təcili müdaxilə edən məsələ Covid-19 idi ki, o da artıq səngiyyər.

### Görüşün təşəbbüskarı kimi niye ABŞ çıxış etdi?

Baydenin hakimiyətə "yuxulu Co" kimi gəlməsi ciddi saxtakarlıq iddiaları fonunda prezident seçildikdən sonra isə ictimaiyyət qarşısına çıxmışdan imtinasının nəticəsi olaraq "eləkeçməz Co" kimi adlandırılmasının yenice hakimiyəti elə keçirmiş demokratlar üçün böyük təhlükəyə çevrilirdi.

Baydenin nadir çıxışlarındakı ciddi qüsurlar, ona təqdim olunan çıxışları belə səlis oxuya bilməməsi, fiziki durumuna dair suallar yaranan hərəkətləri, onun həqiqətən də dövlət başçısı ola bilecəyinə böyük şübhələr yaratdı. Bayden administrasiyasının nüvə silahında istifadə prosedurlarına dair sorğuları isə hətta ABŞ-in hərbi elitarasını (!!)ayağa qaldırdı və onlar (100 nəfərdən çox general və admiral heyəti) ABŞ-in ciddi idareetmə böhrəni içinde olduğunu bəyan etdilər.

Neticədə, Soros başda olmaqla Baydenin hakimiyətə getirən qüvvələr ictimaiyyətin fikrini yanılmamaq üçün mənasız təxribata əl atdırı: sünü müsahibə quraraq Baydenə tapşırıldılar ki, o Putini "qatıl" adlandırsın. Bu, şübhəsiz ki, bir PR addımı idi, və Putinin özü də bunu əlbəttə yaxşı bilirdi. Sorosçular bu addımla guya amerikalılara sübut etmək istədilər ki, sizin yəni lideriniz çox cəsərli bir adamdır ki, bütün dünyani "gergin" saxlayan Putini "qatıl" adlandırdı.

### Bir addım irəli, iki addım geri - ABŞ diplomatiyasında böhran cürcətiləri

Lakin Putini demokratların bu təşəbbüsünü dərhal alt-üst elədi. O, əvvəl Baydeni faktiki "xeste" adlandıraq "can sağlığı" arzuladı, sonra isə debata çağırırdı və bu təşəbbüsü ilə sorosçuları tam tərəsilə etdi. Fəqət, Putinin təşəbbüsünə cavab da son dərəcə gülməli, hətta istehzaedici oldu: Baydenin vaxtı yox imiş...

Əlbəttə ki, Baydenin fiziki və əqli durumu ona imkan verə bilmədi ki, saatlarla yüzlərə şəxsin qarşısında çətin suallara məharətə cavab verən Putiniñ üz-üzə gəlsin. Müasir jarqonla desək, Putin Baydeni "söndürərdi"...

Putin oyunun alınmışlığını görən soroscular bu dəfə növbəti sərsem addımı əl atdırı. Baydenə elə bir təşəbbüs fikirləşdirilər ki, guya bunların öz aləmində indiyənə kim heç bir prezidentin buna cəsəreti çatmamışdı (əslində, bunu etməməkde ağıllı olmuşlar). Belə çirkin addım qondarma erməni soyqırımının tanınması bəyanatı oldu. Deməli, Rusiya tərəfə tüpürdükəri qayıdır özlərinə dəydiyi üçün, digər nüfuzlu və güclü dövlətə qarşı təxribata əl atdırı. Ola bilsin, "genosidi" tanımadan önce Baydenin Ərdoğana zəng etməyinən elə səbəbi də o olmuşdu və Bayden Ərdoğana yalvararaq onu, yəni Türkiye prezidentinin ABŞ prezidentinin bu hərəkətini anlamağı xahiş etmişdi.

Lakin bu addım da əks nəticə verdi və Türkiye bu əsaslı ittihamı, onun üzerine əhəmiyyətli kurulan bu "damğanı" qəbul edə bilmədi və

# Kello-kelleye Sorosun "Avatarı" Bayden- Putinə qarşı



Ərdoğanın son çıxışında, hətta Türkiyənin NATO sıralarını tərk etmək mümkünüy barədə bəyanatı ilə narazılığını ifade etmişdi.

Burda bir hasiye çixmağa gərek var. Bir çoxları, o cümlədən Azərbaycanda hesab edirlər ki, Baydenin "genosid" ifadəsini işlətməsi son dərəcədə əhəmiyyətsiz bir addımdır. Təessüf ki, belələri yanılır. Hədilərin birində deyilir: "Bir damla murdar su bir qab suyu murdaraya bilir. Bir damla təmiz su bir qab murdar suyu temizləye bilməz". Baydenin bəyan etdiyi "genosid" bütün böyük Türk dünyası üzərində yuyulmayan "qara ləkədir" və bizlərə qarşı həmisi istifadə olunacaq.

Və hər uğursuz addımdan sonra ABŞ diplomatiyası geri çəkilir. Putinin qatıl adlandırmasını jurnalistin hıyələrliyinə bağlayır. Rusiya ordusunu Ukraynanın sərhədine gətirən ki, Ukraynanın geri çekilir. "Genosid" bəyanatında sonra Türkiyənin strateji tərefdaş adlanır. Ümmüklərə deyə biler ki, ABŞ diplomatiyasının hərəkətləri Vladimir İliç Leninin "Bir addım irəli, iki addım geri" ifadəsini xatırladır. Nəzərəalsa ki, Demokratları dəstekleyən ABŞ-in solcu qüvvələrinin lideri sorosdur, buna təccübəlnəməyə ehtiyac qalmır.

### Tərəflərin görüşməkdə gerçək məqsədləri nədir?

Beləliklə, Rusiya və Türkiyəyə qarşı atılan virtual həmələr uğursuz oldu və əksinə Baydenin onsuza olmayan reytingini artıq mənfi rəqəmlərə enməyə başladı. Soros təcili variant fikirleşmeli oldu, və yegane mümkün variant ki, Baydenin Putiniñ təkbətək görüşü gündəmə gəldi. Təkbətək görüşdə kənar şəxslər olmur, görüşdən sonra isə istənilən bəyanat vermək olar. Hətta deyə biler ki, Bayden Putiniñ qalstukundan tutub özüne doğru çəkib və dışlarını sıxaraq Krimi Ukraynaya qaytarmayı tələb etdi (Saakaşvili özünün Putiniñ görüşünü məhz belə təsvir etmişdi).

Putin isə bütün bunları çox gözəl bilir, başa düşür və onsuza da bugünkü gündə dünyada bütün proseslərə ən çox nəzəret edən tərəf də Rusiyadır. ABŞ-in isə zəif olması Rusiyaya dünya hegemonluğunu yürütmək üçün daha əlverişli imkanlar yaradır. Üstəlik, Putin bilir ki, o faktiki olaraq müstəqil düşüncəli şəxslə deyil, onun da düşməni olan Sorosun "Avatarı" ilə görüşür. Məhz bu baxımdan, Putin dərhal bu görüşə razılıq verdi ki, həmin görüşə ABŞ-ı tam "sindirəraq" bir dəha bütün dünyaya ABŞ-in deyil, artıq Rusyanın diktə etməyə başladığıni isbatlaşın.

### Niye məhz Cenevrə?

Görüşdən öncə onun keçiriləcəyi yerlə bağlı müxtəlif versiyalar var idi. Versiyalardan biri hətta görüşün Bakida keçiriləcəyi mümkinlülüyü gündəmə gətirmişdi və buna əsas kimi, tərəflərin yüksək rütbəli hərbi məmurlarının mütəmadi olaraq məhz bizim paytaxtda görüşdüklərini əsas gətirirdi.

Bundan başqa, bir çox ölkələr özləri təşəbbüs göstərərək tərəflərin görüşünü onların ərazisində keçirilməsini təklif edirdilər. Lakin tərəflər öz seçimini məhz Cenevrə üzərində saxlaşdırılar. Şübhəsiz ki, burda müəyyən tarixi, texniki, və iqtisadi amillər var. Məsələn, Cenevrə balaca şəhərdir və orada təhlükəsizliyi təmin etmək asandır. Cenevrə daim beynəlxalq

əməkdaşlıq mərkəzi olub və o səbəbdən bu şəhərin bütün infrastrukturunu bu kimi görüşlərin keçirilməsi üçün həmişə hazırlıdır. Həm Rusyanın, həm ABŞ-in hazırda İsvəçre ilə heç bir ciddi problemləri yoxdur və belə bənzər əsasları çox göstərmək olar.

Ancad görüş yerinin məhz Cenevrə olmasında özü-özüyündə artıq bir mesajdır. Və ənənəvi beynəlxalq siyaset mərkəzinin görüş üçün seçilməsinin dünyaya verdiyi mesaj odur ki, bu görüş "adi ənənəvi ikitərəfli beynəlxalq görüşdür və bu görüşdən qeyri adı heç nə gözleməyin". Bir sözlə, tərəflər Cenevrəni seçməklə bu görüşdən talelərinin həlli-ni gözləyən xalqlara mesaj verdilər ki, ümidi-rinizi və istəklərinizi cilovlayın və radikal nəticə gözləmeyin...

### Görüşün gündəliyində hənsi məsələlər dayana bilər?

Yuxarıda qeyd etdiyimiz kimi, bu görüş sıfır keşfiyyat xarakterli görüş olacaq və onun hər hənsi ciddi neticə hasil edəcəyinə ehtimal yoxdur. Tərəflər sadəcə bir-birini daha yaxşı tanımağa çalışacaqlar və əlavə zəif nöqtələrini axataracaqlar ki, növbəti zərbəni haradan endirsinlər. Amma hətta keşfiyyat xarakterli görüşdə tərəflərin fikir istiqamətini öyrənmək üçün müəyyən məsələlər müzakirə olunmalıdır. Şübhəsiz ki, müzakirələrin əsas mövzusu demokratları dala纳n dərəmə etmiş Ukrayna məsəlesi olacaq. Bayden Putindən bütün mümkün variantları soruşacaq ki, sonradan o ideya etrafında səyələrini toplasın və ne isə hasil edə bilsin, eləcə de beynəlxalq miqyasda bir nəticə elde etsin. Amma ola bilsin ki, Bayden Ukrayna məsələsinə də əli boş gəlməsin. Maraqlıdır, Bayden Ukrayna məsələsinin çözülməsi əvvəzina Putina nə təklif edə bilər? Putin bütün məsələlərdə artıq öz tam qalibiyətini təmin edibdir. Yegane məsələ "Şimal axın 2" məsəlesi idi ki, onu da Merkelin əli ilə həll edib.

Həmçinin, ola bilsin ki, Bayden görüşdə demokratların ənənəvi "birinci sən, sonra mən" taktikasından istifadə etsin. Xatırladıq ki, məhz bu taktikanın hesabına Kennedy vaxtı ilə "Karib Böhrənin" in helline nail olmuşdu. Bu taktikanın əsas mahiyyəti ondardır ki, ABŞ idarələri daim öz ölkələrindeki vəziyyəti mürekkeb olduğunu əsas getirərək rəqib dövlətlərle müəyyən razılığa gəlirlər, lakin xahiş edirlər eks tərif öz öhdəlikləri birinci yerini yetirsin, sonra isə demokratlar bunu öz uğurları kimi qələmə verərək, cəmiyyəti inandırmağa başlayılar ki, gəlin biz də müəyyən güzəştərə gedək. Amma məsələ burasındadır ki, Putiniñ Xrussov və digərlərindən fərqli olaraq daha dürüst siyasetçidir, və müxtəlif siyasi oyunlar əvəzinə bir-başa hərəkətlərə üstünlük verir. Bu səbəbdən, Putiniñ demokratların bu ənənəvi oyununa qoşulub-qoşulmayacağı sual altındadır.

ABŞ-in özünlərə səlahiyyətində olan yegane təklif edəcəyi güzəştərə onsuza da hər hənsi bir mahiyyətini və təsirini itirən müxtəlif növ sank-

siyaların ləğv edilməsidir. Lakin çətin ki, Putini bu boş və menasız güzəştərə Ukraynada hansısa güzəştə getməyə inandırsın.

Digər əsas məsələ kimi Türkiyənin dünya siyاسidə oynadığı rolun əhəmiyyətli dərəcədə artması ilə ola bilər. Türkiyənin Yaxın Şərqdə, Cənubi Qafqazda, eləcə də Avropana aktor olaraq çıxış etməsi danılmazdır. O cümlədən, Türkiyənin bir tərəfdən NATO çərvivəsində ABŞ-la əlaqələri var, digər tərəfdən isə Ankara Moskvanın hazırda faktiki olaraq yegane dünya miqyasında mümkün təsirə malik olan mütfəqidir.

Ancaq onu da unutmamalıq ki, Rusiya ilə ABŞ-ı birleşdirən faktiki yegane ortaq məsələ ermenilərə olan sevgidir. Lakin ABŞ bu sevgini Paşinyanla yaşamaq istəyir, Putini isə digərləri (keçmiş iqtidár liderləri) ilə. Odur ki, bu kontekstə müəyyən müzakirələr aparıla bilər və ola bilər ki, məhz bu görüşdə Ermenistanın gələcək rəhbərinin kim olacağına dair yekun qərar qəbul olunsun.

Bu halda, müzakirələr zamanı Qarabağda baş verənlərlə bağlı müəyyən yanaşmalar mümkündür. ABŞ alver obyekti kimi ortaya qondarma "DQR" status məsələsini ata bilər və müqabilində yəne də Ukraynaya dair hansısa güzəştələrə bilər. Amma yuxarıda qeyd etdiyimiz kimi, istənilən razılaşmaların nəticəsi görüşdən ən azı 3-6 ay ərzində icra olunmağa başlayacaqdır və biz real addımları sentyabrda tez hiss etmək olmaz.

ABŞ-dan belə xəyaneti gözləmək olar, bəlkə elə bu səbəbdən ABŞ inidiyədək regiondakı vəziyyətə planlarını tam açıqlamayıb. Yəqin Putiniñ görüşün nəticələrini gözleyirlər. Belə olğunda halda isə regiondakı vəziyyət yenidən alovlanıbilə bilər. Özü də bu dəfə ABŞ, Fransa, Kanada və digərləri Ermənistana birbaşa hərbi yardım göstərmək ehtimalları arta bilər. Bu həm texnika, həm hərbi ekspertlər, həm də xüsusi təyinatlıları göndərməklə həyata keçiriləbilər.

Və şübhəsiz ki, ABŞ müharibəyə hazırlıq üçün ölkəmizdəki "əsir agentlərinin" işə sala bilər ki, hərbi əməliyyatların hazırlanması üçün lazımi məlumatlar toplasınlar. Əbəs yere deyil ki, ABŞ azad olunmuş ərazilərdə USAID vəsiyəti ilə öz QHT-lərinin fəaliyyətə başlaması istiqamətində ciddi addımlar atır və təkliflər irəli sürür. Məqsəd isə bəllidir - məlumat toplamaq!

Odur ki, Azərbaycan, Qarabağ status məsələsi tam bağlanmayanadək sülh sazişi imzalanmayanadək, daim döyüşə hazırlıq vəziyyətədə olmalı və azad olunmuş ərazilərdə ABŞ təşkilatlarının və onlar tərəfindən maliyyələşən yerli təşkilatları buraxmamalıdır. Şübhəsiz ki, görüşün maraqlı keçməsi və gələcək siyasetin müəyyənləşdirilməsi üçün bir səra digər məsələlər də müzakirə edilə bilər. Məsələn, kibər hückmələrinin qarşısının alınması, post pandemiya iqtisadi inkişaf, Belarusiya, Suriya, Fələstin, Çin, Şimali Koreya, əlbəttə ki, Bayden yorulub yatırmasa...

Aydinoğlu

### Əli Kərimlinin növbəti təxribatı

**A**zerbaycan Respublikasının Konstitusiyasına görə, insanlar mitinqlər, küçə yürüşləri keçirə bilərlər. Yəni, aksiyaları keçirmək hər kəsin haqqıdır, o cümlədən də Əli Kərimlinin, Cəmil Həsənlinin və ya Arif Hacılinin". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sedri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, indiki şəraitdə belə bir yürüşün, aksiyaların keçirilməsinin məqsədi tamamilə başqadır: "Birincisi, ölkəmiz pandemiya şəraitindədir. Düzdür, açıq havada insanların maska qadağası götürülüb, amma məsafə saxlamaq qadağası götürülməyib. Pandemiyanın davam etdiyi bir şəraitdə aksiyaların keçirilməsi özü təxribat xarakteri daşıyır. Aksiyaları keçirmək istəyen şəxslər bilərlər ki, onlara aksiyaların keçirilməsinə icazə verilməcək və əgər 50-60 adam toplaşsa belə onun qarşısı alınacaq. Neticədə isə qanunu pozanların bir necəsi inzibati məsuliyyətə cəlb ediləcək və bu da Əli Kərimliyə imkan verəcək ki, yenidən hay-küy salsın ki, burda bizim toplaşmaq hüquqlarımızı pozurlar. Yəni təzədən gündəmə geləmə üçün bu nəzərdə tutulan bir aksiyadır. Demək olar ki, onların bu cür hərəketləri stekanda firtına yaratmaqdən başqa bir şey deyil. Onların məqsədi bu cür aksiyalar keçirmə



